



Qurucusu:
Adil Minbaşiyev

İctimai-siyasi, hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

№ 45 (6088) 22 noyabr 2024-cü il

Qiyməti 40 qəpik

Bakı İrəvandan təzminat tələb etdi



Bax:şəh-3

Azərbaycan və Türkiyə dəniz xüsusi
təyinatlının birgə təlimi keçirilir



2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sultalı hücum və sultalı müdafiə bölmələri ilə qardaş ölkədə "SAT-SAS-2024" birgə təlimi keçirilir.

Adalet.az xəber verir ki, bu baradə Azərbaycan MN-dən bildirilib.

Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimde dəniz xüsusi təyinatları hədəf gəmilerinin zəbt edilməsi üzrə tapşırıqları yüksək pəşəkarlıqla yerinə yetirib.

Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterlərin enmə üsullarının yerinə yetirilməsi, şərti sahil erazisinin zəbt edilməsi, partlamamış döyüş surətlərinin və dəniz minalarının axtarışı, elecə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.

Qeyd edilib ki, birgə təlim noyabrın 29-dək davam edəcək.

Türkiyədə polisə silahlı hücum

Türkiyənin İzmir şəhərində bir qrup tərəfindən polis əməkdaşlarına silahlı hücum olub.

Hadisə izmirdə şübhəlilərin saxlanılması zamanı baş verib. Ələ keçirilən şəxslər polis əməkdaşlarına atəş açıb.

İlk məlumatata görə, hadisə zamanı üç polis əməkdaşları yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.



Beynəlxalq Türk
Mədəniyyəti Təşkilatına - TÜRKSOY-a üzv
dövlətlərin Aşqabadda keçirilən 41-ci top-
lantısında Aktau 2025-ci ildə Türk dünyasının
mədəniyyət paytaxtı statusunu aldı



Adalet.az xəber verir ki, tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Qazaxistən, Türkmenistan, Özbəkistan, Qırğızistan, Türkiyədən mədəniyyət sahəsinin nümayəndələri, elecə də beynəlxalq təşkilatların rehbərləri iştirak ediblər.

Görüşdə əsas diqqət türk mədəniyyətinin inkişafına və türk dövlətləri arasında qardaşlıq münasibətlərinin möhkəm ləndirilməsinə yönəldilib. İştirakçılar türkdilli xalqların mədəni irlərinin qorunub saxlanması və populyarlaşdırılması istiqamətində birgə səylərin gücləndirilməsini müzakirə edərək qərarlar qəbul ediblər.

**Nazir pensiyaların
nə qədər artacağıını açıqladı**

"Əmək pensiyalarının
orta aylıq məbləği növbəti
ildə 531 manat və ya cari il-
la müqayisədə 8 % çox
proqnozlaşdırılır".

Adalet.az xəber verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyaset, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğini ise 569 manat və ya bu ilin sonuna gözlənilən göstəricidən 8 % çox olacağı proqnozlaşdırılır: "Bu ilin sonuna gözləntimiz odur ki, əmək pensiyalarının orta aylıq məbləği 494 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği ise 527 manat olacaq. Növbəti ilde 8 %-lik artımla pensiyaçılara daha əhatəli dəstək tedbirleri təqdim edilə biləcək".



**"Azərbaycan vətəndaşları 2025-ci ildə daha
yaxşı yaşamaq imkanlarına malik olacaqlar"**

"2025-ci ildə insanların
rifahının daha da yaxşılaşdırılması
fürsətini təqdim etmək
məqsədi ilə 2025-ci ildə
dövlət bütçəsində öz əksini
tapıb. Güman edirəm ki, Azərbaycan
vətəndaşları 2025-ci ildə
daha yaxşı yaşamaq imkanlarına
malik olacaqlar".



Adalet.az xəber verir ki, bunu Milli Məclisin 4 komitəsinin birgə iclasında 2025-ci ilin bütçəsinin müzakirəsi zamanı parlament sədrinin birinci müavini Əli Əhmədov deyib. Onun sözlerinə görə, hər bir hökumətin fealiyyətini qiymətləndirən ən mühüm parametr tekce ondan ibarət deyil ki, hökumət qarşılığına çıxan problemləri həll edə bilir:

"Həm də ondan ibarətdir ki, hökumət hər növbəti ilde insanlara daha yaxşı, yüksək və keyfiyyətli həyat təqdim edə bilir. Düşünürəm ki, 2025-ci ilin dövlət bütçəsində bu cəhətlər özünnən hərəkəflə əksini tapıb".

**Ombudsman hərbiçilərə ödənilən
pul təminatının artırılmasını təklif edib**

Hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular isitsina olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının, eyni zamanda müvəqqəti mənzil kirayesi üçün pul məbləğinin artırılması təklif edilir.

Adalet.az xəber verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbincə Əliyeva parlamentdə gələn ilin bütçə zərfinin müzakirəsində çıxışı zamanı deyib.

O, eyni zamanda - mühərribə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə "Mühərribə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqəbüd" nün məbləğinin artırılmasını tövsiyə edib.

GÜNCÜN LƏTİFƏSİ

Birinci gün birinci sinif şagirdləri dərse gəliblər. Müəllime başa salır:

- Uşaqlar siz dərsə gəlmisiz. Dərsdə sakit oturmaq lazımdır. Əger nə isə soruşmaq istəyirsizsə, elinizi qaldırın!

Bir oğlan elini qaldırıb.

- Nəsə soruşmaq istəyirsən?

- Yox, sadəcə yoxlamaq istəyirəm sistem necə işləyir?

Prezident bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin etdi



Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələrinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

Ağır cinayətlər məhkəmələri üzrə:

Gəncə Ağır Cinayətlər Məhkəməsi
İbisiş İllkin İlqar oğlu

Müslümov Bəhruz Firizman oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Nəbiyev Cavanşir Şirvan oğlu

Nuriyev Aqil Abdul oğlu

Şəki Ağır Cinayətlər Məhkəməsi

Aşurova Günay Raqif qızı

hərbi məhkəmələr üzrə:

Tərtər Hərbi Məhkəməsi

Qənbərov Tağı Ədalət oğlu

İnzibati məhkəmələr üzrə:

Gəncə İnzibati Məhkəməsi

Hüseynov Nurəli Əvəz oğlu

Sumqayıt İnzibati Məhkəməsi

Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızı

Məmmədli Qəşəm Fərhad oğlu

Şəki İnzibati Məhkəməsi

Şirinova Əsədova Günel Soltan qızı

Kommersiya məhkəmələri üzrə:

Gəncə Kommersiya Məhkəməsi

Məmmədli Əbülfəz Namiq oğlu

Şəki Kommersiya Məhkəməsi

Hüseynova Elnarə Ramiz qızı

Şirvan Kommersiya Məhkəməsi

Nəbiyev Rəmzi Sultan oğlu

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binaqادı Rayon Məhkəməsi

İbrahimova Aytəkin Nazim qızı

Nəsibov Samir Nadir oğlu

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Şövkətli-Mənsimli Leyla Şahin qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Həsənov Teymur Həsən oğlu

Məmmədova Günel İqbal qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Əsəzdəzade Aytəkin Aqil oğlu

rayon (şəhər) məhkəmələri üzrə:

Ağstafa Rayon Məhkəməsi

Mürsəlova Heyran Mehman qızı

Astara Rayon Məhkəməsi

Meybullahiyeva Şəfiqə Eldar qızı

Balakən Rayon Məhkəməsi

Cəfərova Arife Namus qızı

Bərdə Rayon Məhkəməsi

Məhərrəmov Bayram Yusif oğlu

Xaçmaz Rayon Məhkəməsi

Bayramov Samir Zəkir oğlu

İmişli Rayon Məhkəməsi

Ağaklıyeva Lətafat Almazxan qızı

Lənkəran Rayon Məhkəməsi

Ələsgərov Elvin Əvəz oğlu

Masallı Rayon Məhkəməsi

Hüseynov Elşən Təbrizovic

Siyəzən Rayon Məhkəməsi

Quluzadə Günel Cəbrayıl qızı

Sumqayıt Şəhər Məhkəməsi

İsmayılova Günel Rza qızı

Nəsimiyev Fərid Aydin oğlu

Şəmkir Rayon Məhkəməsi

Heydərova Nazlı Azər qızı

Şirvan Şəhər Məhkəməsi

İmanov Əli Sərməz oğlu

Tovuz Rayon Məhkəməsi

Hacıyev Süleyman Aslan oğlu

Zaqatala Rayon Məhkəməsi

Məmmədova Zərifə Faiq qızı.

Bu sərəncam imzalandığı gündən güvvəye minir.

Hikmət Hacıyev: "İlham Əliyev beynəlxalq ictimaiyyətlə açıq və səmimi dialoq həyata keçirdi"

Azərbaycan Respublikası Ermənistən-Azərbaycan münaqişəsinin başa çatması, ərazi bütövlüyüümüzün və suverenliyimizin tam şəkildə təmin olunmasından sonra qlobal gündəlikdə duran məsələlərin həlliinə və qlobal problemlərə öz töhfəsini vermək baxımından daha genişmiyəşli və qlobal xarakterli xarici siyaset həyata keçirir. COP29 da bu xüsusda olan tədbirlərdən biridir.

Adalet.az xəber verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev COP29 çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasında deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası ilki növbədə, inklüziv, ədalətli və tam şəffaf şəkildə netice və yörənmüllü danışqlara və COP-un gündəlinde duran, COP29-un mahiyyətini təşkil edən iqlim maliyyəlaşması ilə əlaqədar mövzulara yaxından töhfə verəcəyini COP-un sədrliyini üzərinə götürdüyü andan etibarən açıq şəkildə bəyan edib. Prezident İlham Əliyev bu prosedə Azərbaycanın mövqeyini və bütöv-



lükde iqlim diplomatiyası ilə əlaqədar ölkəmizin baxışını çıxışında açıq şəkildə ifadə etdi. Dövlətimizin başçısının çıxışı dünya mediası, COP-da iştirak edən coxsayılı ekspertlər və xarici ölkələrin nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

"Prezident İlham Əliyev tərəfindən digər məsələlərdə olduğu kimi, bu məsələdə de beynəlxalq ictimaiyyətlə açıq və səmimi dialoq həyata keçirildi ki, biz yaşıl transformasiya haqda yalnız ümumi sözlərlə danışmaqla iqlim problemini qlobal miqyasda həll etmiş olmuruq. Dünyada əsas cırkləndirici faktorlar, ölkələr var. COP-u keçirən ölkələr müna-

sibdə aparılan feyk-nyus və propaganda xarakterli çirkin kampaniyaları, tendensiyaları kenara qoyaraq, əsas cırkləndirici faktorların miqyası və ölkələrin tutduqları rol baredə açıq və səmimi danışmaq lazımdır. Ona görə də Azərbaycan Prezidentinin tezisləri aparılan müzakirələrdə ana xətti müəyyən eden istiqamətlərdən biridir və bu, dönyanın mütləq eksriyyətinin fikirləri ilə üst-üstə düşmək yanaşı, xüsusile inkişaf etməkədən ölkələrin baxışlarını eks etdirir. Bir faktı nəzərə almaq lazımdır ki, Prezidentin tezisləri Paris Razılaşmalarının mahiyyətinə və fəlsəfəsinə tamamilə uyğundur. Paris Razılaşmaları əldə edilən zaman ana konsepsiya o qoyulmuşdu ki, burada dövlətlərin ümumi, lakin forqləndirici məsuliyyətləri var. Bu o deməkdir ki, sənaye inqilabından başlayaraq, dünyada karbon emissiyalarının artmasına mehz inkişaf etmiş ölkələrin xüsusi məsuliyyəti var. Ona görə də dönyanın bugünkü maliyyə hədəflərinin müəyyən edilməsində və onun müqabilində töhfələrin verilməsində inkişaf etmiş ölkələrdən böyük gözəltilləri var", - deyə Prezidentin köməkçisi xüsusi vurgulayıb.

XİN-dən AŞ-nin bu konvensiyasının rəyinə: Bu istiqamətdə...

Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan Respublikası tərəfindən icrasına dair Məşvəret Komitəsinin Beşinci Rəyini dair şərh edib.

Adalet.az xəber verir ki, şərhdə qeyd olunur:

"Azərbaycan Respublikası, Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına fəal və məsuliyyətli tərəf kimi və bütün dünyada etnik, mədəni, dil və dini tolerantlığın və etimadın teşviqi fealiyyətləri ilə çox yaxşı tanınan ölkə olaraq monitorinqin beşinci dövrü ərzində Çərçivə Konvensiyasının Məşvəret Komitəsi ilə yaxından əməkdaşlıq edib. Bu dövr üzrə hesabat təqdim edildikdən sonra Komitənin nümayəndə heyeti Azərbaycana səfər edib, coxsayılı aidiyəti dövlət qurumlarının temsilçiləri ilə yanaşı, regionlarda milli azlıqların nümayəndələri ilə görüşüb və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatında və milli azlıqların QHT-ləri ilə görüşər keçirib.

18 noyabr 2024-cü il tarixində dərc olunmuş Məşvəret Komitəsinin Beşinci Rəyindən konvensiyanın həyata keçirilməsindən həkumətin göstərdiyi sayların qeyd edilməsinə baxmayaq, rəydəki bir sıra müləhizələrin əsəssizliyi və ölkədəki reallıqları dəqiqliklə eks etdirməməsi Komitənin tətbiq etdiyi müəyyən yanaşmaya dair ciddi suallar doğurur. Rəydə bir çox müsbət milli nailiyətlər, uğurlu milli siyasetlər, islahat və təşəbbüslerə diqqət yetirilə Miyəib və onlara etinəzəş yanaşılıb.

Bundan əlavə, 2023-cü ilin sentyabrında antiterror tədbirlərindən sonra baş verən inkişaflara dair rəydə yer alan əsasən siyasişdirilmiş iddialar beşinci monitorinq dövrünün müddətinin çərçivəsindən kenara çıxır. Azərbaycanın Beşinci Dövlət Hesabatında 2017-2022-ci illər üzrə müddətə aid müvafiq məlumatların yer almazı, habelə davam edən hərbi işğal və Azərbaycan Respublikasının erməni esilli şəxslərin yaşadığı ərazilər üzərində qanuni suveren nəzarətinin olmamasına görə konvensiyanın hesabatın əhatə etdiyi dövr ərzində həyata keçirile bilmədiyinə dair qeydlərin həmin hesabatda eksini tapması, Məşvəret Komitəsinin sözügedən Konitenin qeyri-obyektiv yanaşmasını daha aydın nümayiş etdirir.

Məşvəret Komitəsinin digər etnik qruplara etinəzəşlik göstərdiyi halda erməni etnik qrupunu diqqət mərkəzində saxlayan seçici yanaşması və müvafiq misallar göstərmədən naməlum mənbələrdən alınan məlumatlara həddən artıq əsaslanması sözügedən Konitenin qeyri-obyektiv yanaşmasını daha aydın nümayiş etdirir.

Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının yanlış təfsiri və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının rəyindən əhəmiyyətli dərəcədə fərqli məqsədləndirmələr də daxil olmaqla, Konitenin təcrübə sahəsinə və mandatına aid olmayan məsələlərə (misal üçün,

qaldırılmışının ardından post-münaqişə dövrü üçün nəzərdə tutulan həssas seydlərin planlaşdırma mərhələsində olduğu bir məqamda Məşvəret Komitəsi mühakimə yürütməyə tələsməməli və kifayət qədər kövək olan prosesə engel törətməmək məqsədilə lazımi qədər ehtiyatlı davranışlı idi.

Komitənin öz qiymətləndirməsinin əhatə dairəsinin ona təpsirin müddət çərçivəsindən birtərəfli qaydada kənarə çəkərək şəxslərin hüquqlarının müdafiəsinin zəruriliyi qeyd edilir, həmin kətan-qəriyəyə aid olan şəxslərin Azərbaycanın qanunvericiliyinə əməl etmək öhdəliyinə isə məhəl qoyulmur.

Digər böyük narahatlıq doğuran məsələ standartların üzv dövlətlərə münasibətde qeyri-düzgün tətbiqidir. Azlıqların hüquqları ilə əlaqədar bənzer vəziyyətlərdə olmalarına baxmayaq, bəzi ölkələr fərqli mənasibətin göstərilməsi təessüf doğurur.

Etnik temizləmə siyaseti neticesində Ermenistanda öz doğma yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarına Komitə tərəfindən etinəzəşlik nümayiş etdirilməkdədir.

Bundan əlavə, ölkədə insan hüquqlarının ümumi vəziyyətinin qiymətləndirilməsinin aparılması Məşvəret Komitəsinin mandatından və Konvensiyanın əhatə dairəsindən kenara çıxılması deməkdir və bu qiymətləndirmənin reyin məqsəd və hedəfləri ilə eləqəsi yoxdur. Bu baxımdan, Məşvəret Komitəsinin Media haqqında və QHT-lər haqqında qanunlara yenidən baxılmasına dair çağırışı qeyri-adekvatdır və uyğun deyil.

Vətəndaşları üçün insan hüquqlarının və əsas azlıqlarının müdafiəsi, layiqli yaşayış səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycanda bu istiqamətdə ardıcıl tedbirlər həyata keçirilir və hazırda da həyata keçirilir".



COP29: Hazırlıq prosesində ölkəmiz qərəzli ittihamlar, ikili standartlarla üzləşdi

Noyabrın 19-da Milli Məclisin sədri Sahibe Qafarova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən Adalet.az-a bildirilib ki, parlamentin spikeri qonaqları səmimi salamlayaraq, Nizami Gəncəvi Mərkəzinin zəngin təcrübə və biliklərə malik görkəmli şəxsləri bir araya gətiren uğurlu işini və Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzin fəaliyyətinə verdiyi yüksək qiyməti vurğulayıb. Spiker Sahibe Qafarova, Mərkəzin qlobal məsələrin müzakirəsi və problemlərin həlli üçün mühüm platforma olduğunu, inkişaf etdirilmiş Qlobal Bakı Forumlarının əhəmiyyətini və iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini xüsusi qeyd edib.

Söhbətdə, Azərbaycanın ötən ilin dekabrında yekdilikle COP29-un ev sahibi kimi seçildiyini vurğulayan spiker, bunun ölkəmizin iqtisadi dəyişikliyi ilə mübarizədəki səylerinin tanınması və dünya ictimaiyyətinin Azərbaycanın icmaları və ölkələri birləşdirən köprü qurma qabiliyyətinə olan etimadının göstəricisi olduğunu qeyd edib. Cəmi 11 ay həzırlıq müddəti olmasına baxmayaraq, COP29 Azərbay-

can sədrliyinin bütün maraqlı tərəfləri cəlb etmək və onların ehtiyaclarını dəyərləndirmək istiqamətində böyük işlər görüyübildir.

Bununla yanaşı, diqqət çatdırılıb ki, hazırlıq prosesində ölkəmiz qərəzli ittihamlar, ikili standartlar və



lıq və milli töhfələr kimi vəcib məsələləri müzakirə edib. Nəticədə, iqtisadi fəaliyyətə parlament töhfəsi olaraq, parlamentlərimizin ümumi mövqeyini eks etdirən yekun sənəd qəbul edilib. Görüşdə qonaqlara Milli Məclisin tarixi, struktur,

və quruculuq işləri və yaşıl enerji keçid çərçivəsində "Ağlılı şəhər" və "Ağlılı kənd" layihələrinin icrası barədə məlumat verilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa, İsmail Serageldin, üzvləri Rosen Plevneliev, Jean Baderşnyder və Denis Fransis çıxış edərək, ölkəmizi COP29-un yüksək seviyyədə təşkil olunması münasibətə təbrik ediblər. Ekoloji problemlərin halline həsr edilmiş bu tədbirin mühüm qlobal əhəmiyyətindən danışan çıxışçılar, Azərbaycanın dünyada artan nüfuzunu məmənnuluqla qeyd ediblər, ölkəmizin ekoloji sahədəki fəallığını və dünya miqyasında yaşıl inkişafın təşviqinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Görüş zamanı qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb, iqtisadiyəmələri ilə qlobal mübərizə imkanları müzakirə olunub. Həmçinin, Azərbaycanın kiçik ada dövlətlərinə verdiyi dəstəkdən söz açılıb. Bildirilib ki, Azərbaycan kiçik ada dövlətlərinə təbii fəlakətlərin təsirini azaltmaq üçün yardımçılar göstərir və bu dövlətlərin ekoloji problemlərinin həlli, həmçinin iqtisadi dəyişikliyinin mənfi təsirlərinə qarşı mübərizədə fəal iştirak edir.

dezinformasiya kampaniyaları ilə üzləşib, lakin bütün bu manelərə baxmayaraq, COP29 uğurla öz işinə başlayıb və bütün maraqlı tərəflərin iştirakı ilə işini davam etdirir.

Sahibe Qafarova, COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birge təşkilatçılığı ilə keçirilən Parlament Görüşü baredə qonaqları məlumatlaşdırır. Bildirilib ki, Parlament Görüşündə 90-dan çox nümayəndə heyəti bir araya gələrək, iki gün ərzində iqtisadi maliyyəsi, təsirlerin azaldılması, adaptasiya, şəffa-

fəaliyyəti haqqında da məlumat verilib. Söhbət zamanı Sahibe Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəferden bəhs edərək, ölkəmizin Ermənistən 30 illik işgalinə son qoyaraq ərazi bütövülüyü və suverenitəini bərpə etdiyini vurğulayıb.

Spiker, eyni zamanda, Fransanın müharibədən sonra Ermənistəni silahlanıraq bölgədə vəziyyəti gərginləşdirməyə cəhdər etdiyini bildirib və ikili standartlara diqqəti çəkib.

Qonaqlara həmçinin, işğaldan azad olunmuş ərazi lərde həyata keçirilən bərpə

Bakı İravandan təzminat tələb etdi

Azərbaycan 2024-cü il noyabr 19-da Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistən tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını eks etdirən əsas iddia sənədini təqdim edib.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatə əsasən, sənəd Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas principlərinə uyğun olaraq təqdim edilib.

Bildirilib ki, bu iddia sənədi, 2023-cü il fevralın 27-də Azərbaycanın Ermənistənə Arbitraj haqqında Bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son inkişafdır. Arbitraj məhkəməsi 2023-cü il sentyabrın 8-də təsis edilib və Azərbaycanla Ermənistən arasında ilk prosessual görüş 2024-cü il yanvarın 12-də keçirilib.



Qeyd olunub ki, Ermənistən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziyərinin otuz ilə yaxın qanunsuz işğali zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub.

Bunun əksinə, Ermənistən həmin resurslardan öz mənfeəti üçün istifadə edib. Ermənistən beynəlxalq hüquq normalarını pozma halları arasında xüsusilə, onun onilliklər ərzində Azərbaycanın əhəmiyyətli bərpə olunan enerji layihələrinə çıxışına və ya onlardan fayda-

lanmasına icazə verməkdən imtina etməsini qeyd etmək olar.

Bunlara əvvəllər işğal olunmuş Ağdərə rayonunda Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəller istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpə olunan enerji mənbələri, habelə digər resurslar daxildir. Ermənistən tərəfi qanunsuz işğal

dövründə Tərtər Su Elektrik Stansiyasını istismar eden qurumları lisenziyalaşdırıb və tənzimləyib, bu enerji mənbəyini qanunsuz olaraq öz daxili elektrik şəbəkəsi ilə əlaqənləndirib və əlavə enerji ni daxili enerji istehlakı üçün Ermenistana yönəndirib.

Bundan əlavə, Ermənistən Azərbaycanın Xudafərin və Qız Qalası layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il əgərdirib və Azərbaycanın bərpə olunan enerji sektorunun inkişafına maneçilik törədib.

XİN-in məlumatında vurğulanıb ki, Azərbaycan, öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistən tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş əraziyələrdə bərpə olunan enerji mənbələrinin Ermənistən tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətini davam edəcək.

Səxavət Məmməd

Viza ilə vətənə gedərlər, a?



Qarabağ gözəldi, qəşəngdi, incidi, cənnətdi, nə bilim nədir.

Bunu hər dəfə yazdıqca Qarabağ daha da əlçatmadı. Azdan, çoxdan gəzmışəm. Elə ölkələr var, onun hər yeri Şuşadır, Laçındır, Kəlbəcərdir. Qumluqda, səhərlidə ölkələr var, yoxdan cənnət qurublar. Kimi dəlayırıq? Obyektiv baxanda vallah, billah bizimki görməmişin oğlu oldu misalına bənzəyir.

Bura Ağdamdır evin kvadrati 2 mindən çox olmalıdır, bura Şuşadır, evin kvadrati 5 min manat olmalıdır.

Rayondadım. Əhalinin vəziyyəti ağlamalı həddədir. Görmüşdük, kəndlə əkin-biçinə, mal-qara ilə məşqül olar. Əvvəl məmurlar bündə talamaq, rüşvet almaqla məşqül idi. İndi hansı fermaya, meyva bağına baxırsan deyirlər, filan məmurlundur. Tək-tük özü iş görənlər də var ki, onun da beli bağı olmasa, işi getmir. İnsanlar borc bataqlığında boğulur. Bankların müflis etmədikləri ni də sələmçilər edir. İnsanlar şikayət edir, nəticə yoxdur.

Qarabağda salamat qalan bəlkə yegəna qəbirstanlıq bizim Yusifcanlı kəndinin qəbiristanlığıdır. Qəbirstanlığa insanları qoymurlar getməya. Fakt getmişəm. Məmurlar deyir, ora mina ilə doludur. Ancaq qəbiristanlığının "reşotka"larını söküb məmurlar qoyun-quzularına yer düzəldib. Kəndin camaati torpaq üzünə həsrətdir, ancaq torpağı əkilir də, biçilir də. Müharibədən əvvəl gedib, səngərdən kəndə baxmaq olurdu, erməni gülləsindən qorxmayan adamlar, məmur şərindən qorxur.

Deyirlər, səndən çox Qarabağdan yanan yox idi, müharibədə hər iş gördün, niyə getmirsən? Viza ilə vətənə gedərlər, a?

MİT-dən əməliyyat - PKK-nın "rəhbər" şəxslərindən biri öldürüldü



Türkiyə Milli Kəşfiyyat İdarəsi (MIT) İraqın şimalında yeniləməli əməliyyat keçirib.

Adalet.az xəbər verir ki, bu barədə "Anadolü" məlumat yayıb.

Bildirilib ki, Qara bölgəsində keçirilən əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının "rəhbər"lərindən biri olan Serhat Taqay öldürülüb.

Romada Qarabağa həsr olunmuş qərəzli beynəlxalq konfrans: "Artsaxın mədəni irs"i

Ermenilər növbəti dəfə Azərbaycanın əbədi və əzəli ərazi olan Qarabağa aid yalanları ilə Avropanın zəhləsini təkməye başlayıblar.

Adalet.az xəbər verir ki, noyabrın 18-də Romada "artsaxın mədəni irsindən qorunması"na həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bu barədə Ermənistən İtalyadakı safiriyi məlumat yayıb. Konfrans Ermeni Apostol Kilsəsinin Müqəddəs Taxt-tacdkı nümayəndəliyi və Bütün Ermənilərin Katolikosluğunun himayəsi altında İstituto di Studi Ecumenici dell'Angelicum İnstiutu tərəfindən təşkil olunur.

Xəbərdə deyilir ki, konfransda erməni və avropalı ekspertlər çıxış edəcəklər. Roma La Sapienza Universitetindən Marko Bais Bakının Qafqaz Albaniyası ilə bağlı klassik və orta əsr mənbələrindən sui-istifadə etməsindən danişacaq. Alman dilçi, qafqazünsəs, Hamburq Universitetindən Yost Gippert "artsaxda alban yazıları var mı?" mövzusunda məruzə ilə çıxış edəcək. Yena Universitetindən Anneqret Plontke-Lüning artsaxın memarlıq irsindən tarixi icmalini təqdim edəcək, Yerevan Dövlət Universitetini təmsil edən Hamlet Petrosyan isə erməniləşdirməyə çalışdığı tarixən qədim Alban və türk abidələrinin hazırlanıb-haqqında danişacaq.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Amerikanın "Time" jurnalı "beynəlxalq ictimaiyyətin hərəkətsizliyi" qarşısında Dağlıq Qarabağda erməni irsindən dağıdılması və mədəni soyqırım tehlükəsi barede" məlumat yayıldı. 2023-cü il noyabrın 9-də Ermənistən xarici işlər naziri Ararat Mirzoyan YUNESKO-nu erməni mədəni irsini qorumaq üçün Dağlıq Qarabağa missiya göndərməyə çağırıldı.

Əntiqə Rəşid



Rüstem Hacıyev

Le Pen hakimiyəti təhdid edir

Fransa parlamentinin "Milli birlik" fraksiyasının lideri, Paşinyanın "ögey bacısı" Marin Le Pen bəyan edib ki, hakimiyət üç ildən sonra onu ölkə prezidentliyinə keçiriləcək seçkilərə buraxmayacağı təqdirdə, cəmiyyət növbəti seçilən prezidentə inanmayaq.

"Jurnalı Dimente" qəzeti nə müsahibəsində siyasetçi ona qarşı irəli sürürlər ittihamları "demokratik proseslərə müdaxilə" kimi qiymətləndirib.

Le Pen dəri gedərək əlavə edib ki, onun namizədiyinin qarşısının alınması, dolayısı ilə 2027-ci ildə keçiriləcək prezident seçkilərinin leqitimliyini şübhə altına salacaq.

Bəli nə az, nə də çox. Guya Le Peni seçkilərə buraxmasalar, o məhşur filmdə deyildiyi kimi "Paris dağlaşdırcaq"....

Yadına öten əsrin 70-ci illərindəki bir hadisə düşdü. "Deməli Vyetnamın rəhbəri Bakıya gəlmışdı, yüksək səviyyəli qonağı Opera və Balet teatrında Azərbaycan simfonik orkestrinin konsertinə aparmışdır. Təbii ki, teatrın zalını tələbələr, idarə müəssisəsini işçiləri ilə doldurmuşdular.

Bizim arxamızda əyləşən bir kişi, konsert başlayan dan "əşı yox ey, mənim qardaşımın vaxtında bu orkestr daha yaşı çalırdı". Kişi dayanmaq bilmir, bir demir, iki demir, üç demir, axırda yanında əyləşən dostum: "bağışlayın, sizin qardaşınız bu orkestrdə nə işlə məşğul idi?" -deyə sual verdi. Kişi: "Vionelçel çalırdı" -deyə cavab verdi. Dostum: "Rəhmətliyin oğlu, mən də elə bildim qardaşın orkestrin bədii rəhbəri, baş drijor olub. Vallah mən bayraqdan heç o vionelçelin səsini belə eşitməmişəm..."

İndi Le Pen də elə təhdidə danişir ki, guya 2027-ci ilde bunun namizədiyinin qarşısı kəsilsə, Fransa dövləti özünə prezident seçə bilməyəcək və Fransa bədbəxt olacaq...

Xatırladıraq ki, Paris prokurorluğu "2004-2016-ci illərdə vətəndaş cəmiyyətinin topladığı vəsaitin məqsəd-yönlü şəkildə dağılımında günahkar bilərək, onun həbs olunması" tələb edib. Bununla bağlı qərarın 2025-ci ilin əvvəlində elan ediləcəyi bildirilir.

Le Pen ona qarşı irəli sürürlər ittihamlarla razılaşmayaq, Paris prokurorluğunun hərəkətinin "partiyanın dağılmamasına" yönəldiyini bəyan edib.

Beləliklə, deyəsən ermənilərin Fransadakı dayaqlarından biri - "ögey bacıları" Marin Le Pen də sıradan çıxarırlar.

Sosial yardım nə qədər artırılacaq?



"Gələn ildən etibarən ehtiyac meyari 270 manatdan 285 manata çatdırılacaq". Adalet.az xəber verir ki, bunu iqtisadi deputat Vüqar Bayramov deyib.

"Yeni ehtiyac meyarinin müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vəcibdir. Bu kontekstdə ehtiyac meyarinin artırılması ünvanlı sosial yardım programı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn iləndə artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyari artırıldığı üçün daha çox aile ünvanlı sosial yardımına müraciət edə biləcək. Bir qədər aydınlaşdırısaq: Ailenin 5 üzvü var və həmin ailənin rəsmi aylıq geliri 900 manatdır. Bu il həmin aile üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyari, yəni xərc hesablarıdır. Bu zaman ailənin xərci ilə gəliri arasındaki fərq 450 manat (1350 manat - 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardımına müraciət hüququ olduğu halda o program çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin aile üçün ehtiyac meyari gələn ildən 1425 manata yüksəlir (5 nəfər X 285 manat) və neticədə həmin ailənin geliri dəyişmediyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat - 900 manat) olur.

Digər tərfdən, 2025-ci ildən etibarən ehtiyac meyarinin ləğv edilməsi və yalnız yaşayış minimumdan istifadə olunması daha məqsədəyğun oları. Bu zaman ünvanlı sosial yardım programında da yaşayış minimumu meyərindən istifadə etmək daha uyğundur", - deyə V.Bayramov qeyd edib.

Nicat Novruzoğlu

MEDİA jurnalistlərin gəlir vergisindən azad edilməsi ilə bağlı qanun layihəsini şərh edib

Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən media islahatlarının əsas prioritetidir.

Adalet.az xəber verir ki, bu barədə Medianın İnkışafı Agentliyinin aparat rehbəri Rəqsane Kərimova jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin gəlir vergisindən azad edilməsini nəzərdə tutan qanun layihəsi barədə apa-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə ilk dəfə olaraq, "media subyekti" və "jurnalıst" terminlərinə anlayış verilib, bu fəaliyyətə məşğul olan şəxslərin dairesi dəqiqləşdirilib, neticədə yaradılmış hüquqi əsas növbəti mərhelede bu şəxslərin iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün tədbirlərin görülməsinə zəmin yaradıb.

"Media fəaliyyəti ilə məşğul olan şəxslərə yönəlmüş islahatlar paketinin ilk tərkib hissəsi Azərbaycan Respublikası Prezidentinin ipoteka qanunvericiliyinə edilən dəyişiklikləri təsdiqləməsi və beləliklə, jurnalistlərə dövlət təminatlı güzəştli ipoteka kreditindən istifadə etmək hüququnun verilmesi olub.

Bundan sonra isə 13 may 2022-ci il tarixində kütüvli informasiya mehsul-



ları, kitablar və dersliklərin ərsəyə gələmisi üçün kağızın idxalı və satışı ƏDV-dən azad edildi.

Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində növbəti prinsipial addım 2023-cü ilin yanvarın 1-dən ölkə mətbuatına vergi tətbiqini tətbiq etdi.

Belə ki, çap və onlayn media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımalar gəlir, mənfiət və sadələşdirilmiş vergilərden, həmçinin onlar tərəfindən istehsal olunan media mehsullarının təqdim edilməsi ƏDV-dən 3 il müddətindən azad olundu. Müxtəlif görüşlər zamanı həm paytaxtda, həm də bölgələrdə fea-

liyyət göstərən jurnalistlər gəlir vergisinin tam həcmində ödənilməsinin onlar üçün ağır olduğunu ifade etməklə, bu istiqamətdə də dövlətin dəstəyinə ehtiyac duyduqlarını bildirildi.

Bu gün Vergi Məcəlləsinə tək-lif edilən dəyişiklik jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

Xüsusi, 3 nəfər işçi tələbi nəzərdə tutulmadan həmin şəxslərin əldə etdikləri gəlirlərin 75 faizinin vergidən azad ediləməsi təklifi müstəsna ehəmiyyət daşıyan bir nüansdır. Bu o deməkdir ki, layihə qəbul olunarsa, təqvim ili üzrə əldə etdiyi gəlirlərin həcmi xərclər nəzerə alınmadan 45000 manatadək olan jurnalist fəaliyyəti ilə məşğul hər bir şəxs bu fəaliyyətdən əldə edilən gəlirlərin vergisinin 75 faizindən azad olacaqdır.

Avropa Şurasının hesabatı

"Ölüleri də diriltdi": "Karvan" a hücum

Xəber verdiyimiz kimi, Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının Məşvərət Komitəsi Azərbaycanda milli azlıqların və Qarabağ könlü türk edən ermənilərin hüquqlarından bəhs edən hesabat dərc edib:

"Məsləhət Komitəsi təcili tədbirlərin görülməsi üçün tövsiye olaraq hakimiyəti Qara-



bağdan köçkün düşmüş ermənilərin təhlükəsiz, maneəsiz və davamlı şəkildə geri qayıtməsi üçün zəruri olan siyasi, hüquqi və praktiki şərait yaratmağa və mülkiyyət məsələləri ilə məşğul olmaq üçün xüsusi mexanizm yaratmağa çağırır. "Həmçinin hakimiyət orqanları bütün erməni dini və mədəni abidələrinin və artefaktlarının inventarlaşdırılmasına, qorunmasına və qorunub saxlanması, o cümlədən bölgədə etnik ermənilərin tərəfindən tikilmiş tarixi-mədəniyyət abidələrinin və qəbiristanlıqların vandalizm və dağılımına ilə bağlı bütün iddiələri araşdırmağa çağırılır", - deyə məlumatda bildirilir.

Erməni mediası yazır ki, komite həmçinin Azərbaycanı barışq prosesini asanlaşdırmaq üçün etnik ermənilərə qarşı dözsümsüzlik və nifrətin istenilən təzahürünü qəti şəkildə pisləməye çağırır.

Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin bu oyubazlığı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən layiqince cavablanıb. Buna baxmayaraq bəzi ermənipərest qüvvələr və revanşist qisim Azərbaycana qarşı nifrət dulu nitqlərlə hücumə keçib.

Adalet.az xəber verir ki, vaxtıla ABŞ konqresmenləri olmuş Eduard Markey və Selton Vaythaus Ermənistəni dəstəklədiklərini və Dağlıq Qarabağdan könlü köməkş ermənilərin geri qaytarılması hüququnu müdafiə etdiklərini bildiriblər. "Biz hesab edirik ki, siyasi məhbuslar azad edilməli və ermənilərin Dağlıq Qarabağa qayitmaq hüququ qorunmalıdır", - deyə amerikalı keçmiş konqresmenlər bildirib. Bundan başqa "Mənim şərəfim var" praksiyasının deputati Tigran Abramyan öz Facebook səhifəsində de sərsəmleyib. O yazüb ki, "Artsax sakinlərinin (Qarabağ könlü türk edən ermənilər) hüquqlarının bərpasının, o cümlədən Qarabağa qayitmağın zəruriliyini elan edən ölkələr və beynəlxalq strukturlar probleme səmimi yanaşalar, Stepanakertin (Xankəndini, eyni zamanda ermənilər işğal dövründə Qarabağın müxtəlif güşələrində qanunsuz yüksəltdiyi abidələrin sökülməsini nəzərdə tutulur. Stepan Saumyanın, Nijdenin, Monte Melkonyanın, Vazgen Sərkisyan kimi qatillərin abidəsi Xankəndinin mərkəzi küçələrdə götürülməsinə diqqət çəkir.) dağıdılmış problemini diqqət mərkəzində saxlayacaqlar".

P.S. Tigran Abramyanı tanıyırıq və anlayırıq. Sənəti, işi Azərbaycan karvanına mane olmaqdır. Atalarımızın bir gözəl deyimi var: It hürər, karvan keçər.

Amma siyasi səhnədən silinmiş Eduard Markey və Selton Vaythaus kimi heç nəyə və heç kimə lazımlı olmayan qocaların karvana hücum etməsi nəyə lazımdır? Karvan onların ağızına "nəsə" atsın deyəmi? Ən yaxşısı, Bakıda keçirilən COP-29-u baykat etməyə çalışın 60 ABŞ konqresmeni kimi erməni zibiliyyində eşələnsələr daha çox qazançlı çıxarlar....

Mərkəzi Bank üzən məzənnəyə keçəcək?



"Mərkəzi Bankın ilk növbədə mandati makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Bu gün hökumətə bir yerde düşünürük ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir".

Adalet.az xəber verir ki, bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

"Gələn il, o biri il üzən məzənnəyə keçək, belə məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də büdcə və orta müddəli xərclərdə də gördüyü kimi 1,7 məzənnə proqnozlaşdırılabilir. Orta müddəli dövrədə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün elverişli hesab edirik", - deyə AMB sədri vurğulayıb.



4 ƏDALƏT •

22 noyabr 2024-cü il

Əcnəbi jurnalistlər üçün Şamaxıya mediatur təşkil olunub

Noyabrın 19-da Media-nın inkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhərinə mediatur təşkil olunub.

Bu barədə Adalet.az-a Agentlikdən bildirilib.

Verilən məlumatata görə, qonaqlar mediatura XV əsrə aid unikal ikimərtəbəli "Diri Baba" türbəsindən başlayıblar. Qeyd olunub ki, Şirvanşah hökməti I İbrahimin əmri ilə tikilən "Diri Baba" türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidesidir. Tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. Tikilinin yaxınlığında yerləşən sünü şəkildə



yaradılmış bir neçə mağara, kahalar, orta əsrlərə aid qəbiristanlıq və abidənin ümumi təbii ətraf mühiti bütövlükde mədəni məzmun əmələ getirərək ümumi tarixi landsaft formalaşdırır.

Daha sonra jurnalistlər çoxəsrlik dəmirçilik ənənələri ilə zəngin olan Dəmirçilər kəndini ziyarət edərək kəndin tarixi ilə bağlı məlumat alıb. Vurğulanıb ki, Dəmirçi Şamaxının en qədim

kəndlərindən biridir və onun tarixi XV əsre gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldıından sonra buraya Dəmirçi adı verilib.

Xarici media nümayəndələri sonda ölkəmizin üzümçülük mədəniyyəti ilə tanış olmaq üçün Meysəri şərabçılıq kompleksinə səfər ediblər. Diqqətə çatdırılb ki, Şamaxının Meysəri kəndinin təbii iqlim şəraitit, illik yağıntıların miqdarı, temperatur göstəriciləri, ərazinin müxtəlif yerlərindən götürülen torpaq nümunələrinin analizlərinin nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsi üçün imkanların olduğunu göstərir.

Hərbçilərimiz İrəvana getməyəcək, çünki...

Azərbaycan hərbçiləri İrəvana getməyəcək. Adalet.az xəber verir ki, noyabrın 20-24-ə qədər İrəvandakı Karen Dəmirçyan adına idman Konsert Kompleksində keçiriləcək güləş üzrə hərbçilər arasında 37-ci dünya çempionatında Azərbaycan iştirak etməyəcək.

Bu barədə ER Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin bədən tərbiyəsi və idman xidmetinin rəisi, polkovnik Arman Davtyan metbuat konfransı zamanı bildirib.

O bildirib ki, Beynəlxalq Hərbi idman Şurasının tədbirlərinə davəti təşkilatçı ölkə deyil, Şura göndərər və heç bir ölkə dəvətsiz qala bilmez. "Azərbaycan millisi ərizə təqdim etməyib və Ermənistana gəlmeyib", - deyə Daavtyan bildirib.

Qeyd edək ki, ötən il hərbçilər arasında güleş üzrə 36-ci dünya çempionatı Dövlət Sərhəd Xidmeti və Genclər və idman Nazirliyinin təşkilatçılığı ilə "Sərhədçi" idman Olimpiya Mərkəzində baş tutmuşdu.

Ukrayna Bryanskını bombaladı: 4 il əvvəl Azərbaycanın dərinlikləri də hədəfdəydi



Xəber vermişdik ki, 2-3 gün əvvəl ABŞ Prezidenti Bayden Ukraynaya Rusyanın dərinliklərinə 300 km mənzilli ATACMS raketləri ilə zərbə endirməyə icazə verib.

Bu günü xəbərlərdə isə Ukrayna Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiya ərazilinə ATACMS ballistik raketləri ilə hücum etdiyi deyilir. Məlumatı news.obozrevatel.com saytı yayıb.

Ukrayna qoşunları Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığında herbi obyekti vurub. Hədəf uğurla məhv edilib:

"Karaçev Rusyanın Bryansk şəhəri yaxınlığında və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir. 2024-cü il noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölməleri Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək Müdafiə Nazirliyinin Karaçevdəki arşinalına hücum edib. Gecə saat 02.30-a olan məlumatata görə, hədəf bölgədə 12 ikinci dərəcəli partlayış və partlama qeydə alınıb".

Amma Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz "Kyiv rejiminin terror hücumuna cəhdinin qarşısını allığı" açıqlayıb. O, iddia edir ki, Rusiya Hava Hükumundan Müdafiə Qüvvələri "10-a yaxın təyyarə tipli PUA aşkar edib və məhv edib".

P.S. Nədənsə, 2020-ci ildə Azərbaycanın dərinliklərinə atılan "İsgəndər-M", "Toçka-U", "SKAD" adlı ballistik raketlərin dinc insanları kütləvi şəkildə məhv etməsi yadına düşdü.

Əntiqə Rəşid

Aİ müşahidəciləri sərhədlərimizi niyə tərk etmir?

Aİ-nin səfirindən açıqlama

Ötən ilin dekabrında Avropa İttifaqı Ermənistandakı mülki monitorinq missiyasının sayını 138-dən 209 nəfəre artırmağa qərar verdi. Rəsmi Bakı qurumun bu qərarını tənqid etdi və bu addımı mandatın sayının "özbaşına genişləndirilməsi" adlandırdı. Çünki, Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəcili" sərhəddə yerləşdikləri gündən ermənilərin təxribat xarakterli hərəkətlərində bir canlanma hiss olunurdu.



Məsələn, 8 oktyabrda Aİ "müşahidəcili"nin erməni hərbçilərlə birgə sərhəd "reydləri"ni Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışqlarda daha qeyri-konstruktiv mövqə tutması kimi qiymətləndirmək olar.

Aİ bu missiya ilə bir daha nümayiş etdi ki, Azərbaycan və Ermənistən arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistəni revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışqlarından çəkilməye sövq edir.

Bu ilin oktyabrında erməni mediası yazdı ki, Ermənistən, Azərbaycanın növbəti tələbini yerinə yetirmək məcburiyyətindərdir.

Beləki, Azərbaycan tələb edib ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının fealiyyət müddətinin uzadılması dəyandırılsın. Ermənistənin isə bu tələbi həyata keçirmək niyətində olduğunu erməni mediası qəzəble yazırdı.

Adalet.az xəber verir ki, Avropa İttifaqının səfiri Vasilis Maraqos məsələ ilə bağlı fikir bildirib. O "hələlik yekun qərar yoxdur" deyib. Ermənistən-Azərbaycan sərhədinin Ermənistən tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiya başa çatıqdən sonra 200-dən çox məlki müşahidəcisinin burada qalıb-qalmayacağına hələlik aydınlıq gətirməyib.

Maraqos rəsmi İrəvanın missiya müddətinin uzadılması üçün müraciət edib-ətməməsinə də aydınlıq getirməyib: "Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistən hakimiyəti ilə müzakirə olunur", - Aİ-nin Ermənistən-dakı səfiri bildirib.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, Cermuk, Yexeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir.

Əntiqə Aslan

Rüstəm Hacıyev

ABŞ Kiyevə nüvə silahı verə bilər?..

Böyük Britaniya güman edir ki, noyabr ayında ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında nüvə silahı ilə bağlı saziş bağlanıb.

Belə olan halda, ingilislər düşünürler ki, əger Zelen-ski həqiqətən də nüvə silahı əldə edərsə, "Moskvani bombalamaqla Rusiyani təhdid edə bilər".

Qərbin şər qüvvələri hələ ki, rəsmi olaraq təsdiq olunmayan feyk məlumatları yaymaqla Ukraynani geri dönüşü olmayan növbəti tələyə sala bilərlər.

Hərbi ekspert Nikolas Drammond hesab edir ki, Tramp Kiyevə nüvə silahı verə bilər: "Belə bir sazişin imzalanması çox mexvi və Ukraynanın gözənlənmədən güclənmesinə gətirib çıxar". Hərbi ekspertin fikirincə, Zelenski daha sonra, artıq nüvə silahına malik olduğunu elan edərək, Rusyanın hücumları davam edərsə Moskvani bombalayacaq ilə hədələyə bilər. Drammond qeyd



edir ki, "Tramp Kiyevə yalnız bir şərtlə- Ukrayna NATO-yə girməkdən imtiina edəcəyinə söz verdiği halda nüvə silahı verə bilər. Bu da, regionda sülh və güc balansını bərpa edə bilər".

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Böyük Britaniyanın yaydığı bu məlumat abstrakt məlumatdır.

Cünki belə məlumatların yayılması, məsələnin diplomatik yolla həllinin üstündən xətt çəkilməsinə gətirib çıxarar.

Co Baydenin Ukraynaya Rusyanın dərinliklərinə uzaq məsafəli amerikan silahlarından zərbə endirməsinə icazə verməsi ilə bağlı son qərarının mürekkebə quruma, Ukrayna silahlı qüvvələri artıq ATACMS amerikan raketlərindən istifadə etməklə, Rusyanın Bryansk vilayətinə hücumlar etməsi, onuz da gərgin olan vəziyyəti daha da gərginləşdirmişdi. Qərbin mühərbişə seytanları İndi daha ireli gedərək, belə təsdiq olunmamış xəbərlər yayması, Putini ən azından qabaqlayıcı tədbirlər görməyə və hətta taktiki nüvə silahlarından istifadə etməyə məcbur edə bilər.

Bu isə, üçüncü dünya nüharibəsinin başlaması və dünyani böyük faciələrlə üzлəşmək qarşısında qoymaq demək olar.

Bayden qapını bərk çırpmaq istəyir

ABŞ prezidenti Co Bayden, deyəsən müddətinin başa çatmasını "fe-yerkele" qeyd etmək istəyir. İllerdi Ukraynaya uzunməsafəli amerikan silahlarından Rusyanın dərinliklərinə zərbə endirməsinə razılıq verməyən Co Bayden, gedən ayaqda, çox güman ki, yeni seçilən Trampa "ba-dalaq" vurmaq məqsədiyle uzaqməsafəli ATACMS raketlərindən Rusyanın dərinliklərinə zərbə endirməsinə icazə verib.



Bu barədə məlumat veren New York Times qəzeti yazır ki, hətta onun administrasiyanın üzvləri de ABŞ preziddntinin bu qərarını bəyənməyiblər.

Qəzet qeyd edir ki, Kiyev artıq ATACMS raketlərinin hərəkətəcək məsələsinin müzakirəsinə başlayıb. Yeni prezident Donald Trampin komandası isə, Bayddin bu qərarını kəskin surətdə pisləyib.

Görünən odur ki, Bayden Ukraynada başladığı mühərbişən bitməsini istəmir. Trampin komandası isə, hesab edir ki, Baydenin bu qərarına yegan ki, tez bir zamanda yenidən baxılacaq. Cünki ABŞ-in hərbi sənaye kompleksi (HSK), bunun Üçüncü dünya mühərbişəne çevrile biləcəyini yaxşı anlayır.

Rüstəm Hacıyev



Faiq QISMETOGLU
faiqqismetoglu@box.az

Hara gedirsən adamı aldadırlar...

Bəzən çoxlarıız zəmanəni qınayıraq və deyirik ki, zəmanənin üzü qara olsun, bizi bu gənə salan zəmanədir.

Gardaşlar, zəmanənin heç bir günahı yoxdu. Fəsilər həmin fasildir, günlər də həmin günlər! Sadəcə olaraq insanlar dəyişib və bəzi adamların çörəyi dizinin üstündədir. Səmimi və təmiz adamlar çox azdır.

Dələduzlar, firildaqcılar daha da artıb. Ve bir çox halda onlar at oynadır, hara gedirsən belələrinə rast gəlirsən. Bazara gedirk, bizi aldadırlar. Allaha, peygəmbərə and içir ki, tərəzidə cəkdiyi məhsul düzdür. Beş kilogram alma alırsan evdə çəkib görürsən ki, bir kilo azdır. Deyirlər ki, bazar iqtisadiyyatıdır və bəzəşəyələr olar. Yaxşı, qoy satıcı öz məhsulunu hansı qiymətə satır-satsın, amma çəkidi, heç olmasa, adamları aldatmasın.

Ət alırsan, görürsən ki, sür-sümük verməyi bir yana, çəkidi də sənə kaf galib. Bax, onda qalırsan yana-yana! Tək bunlarla iş bitmir. Gedirsən hər hansı işin düşdüyü məmurun yanına, o da sənə get-gələ salır və aldadır. Hələ başqa vəzifə sahiblərini demirik. Gör nə gənə qalmış ki, ustalar da bizi aldadır. Bir dülger evimizdə yarımqıç iş görüb, aradan çıxıb. Düz üç aydır onu tapa bilmirik.

Telefonla tapanda isə "sabah" gələcəm deyir. Qabaqlar telefona cavab verirdi, amma indi telefona da cavab vermir. Bax, usta da bizi bəzə aldatdı. Nə isə... Çalışın yalançıların toruna düşməyin! Düşdünüz ha, çıxa bilməyəcəksiniz...

"Kartdan karta" üsulu ilə işləyən daha 200 sahibkar cəzalandırıldı



iqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində kartdan-karta köçürülməsinə görə 200 vergi ödəyicisine maliyyə sanksiyaları tətbiq edib.

Adalet.az xəber verir ki, DVX pərakendə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədile nəzarət tədbirlərini davam etdirir.

Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 200-dək bəzə obyektdə qanun pozuntularına yol verildiyi müəyyənləşdirilib.

Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.

DVX-dən bildirilir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitesilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatinin çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılar elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.

Saxta sənəd və lisenziyalara istehlakçılara yalan məlumatlar verilir

Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı müşahidələrə və daxil olan müraciətlərə əsasən qurumun rəhbər şəxslərinin adından hazırlanmış saxta sənəd və lisenziyalardan istifadə edilməkə maliyyə xidmətləri istehlakçılara həqiqətə uyğun olmayan məlumatların verilməsi halları var. Adalet.az xəber verir ki, bu barədə AMB məlumat yayıb

"Maliyyə xidmətlərinin göstərilməsi üçün təqdim olunmuş lisenziyalara dair məlumatlar AMB-nin internet sahifəsində (www.cbar.az) bazar iştirakçıları bölməsinin adıyyeti üzrə yarimbölmələrdən eks olunub və davamlı olaraq yenilənir. Bu kimi hallarla rastlaşdırıqda səhifəmizdən əsas istinad və məlumat mənbəyi kimi istifadə edilməsi tövsiyə olunur. Əlavə suallarla bağlı Qaynar xəttə (966) müraciət oluna bilər", - deyə açıqlamada qeyd olunub.

Siqaretin xeyiri var?



Hərə bir pis şəyi vərdiş edib. Və sonra da çalışır ki, ondan xilas olsun, amma bacarmır. Belə pis vərmişlərdən biri de siqaretdir.

Adam var ki, 40-50 il siqaret çekir, sonra güclü iradəsi hesabına onu atır. İradəsiz insanlarsa, bəzə vərmişlərin ömrünün sonuna kimi əsirinə çevrilir. Bəziləri deyir ki, mən həftədə bir qutu siqaret çəkirim, bir şey olmaz.

Siqaretsə, insanda ürek - damar, xərçəng xəstəliyi yaradır. Tibb elmləri namizədi, həkim - kardiololoq Rafiq Yusifli deyir ki, ister siqareti aş çək, ister çox fərqi yoxdur, elə eyni təsire malikdir. Ürek-damar xəstələri bu pis vərdişdən uzaq durmalıdır. Ürek-emliyyatı olan, stend qoyulan pasientlər daha diqqətli olmalı, siqareti atmalıdır.

Mən müalicə etdiyim hər bir pasientin diqqətinə bunu catdırıram. Əgər spirtli içki qəbul edəcəksənse, siqaret çəkəcəksənse, müalicənin müsbət təsiri olmayaçaq. Bir sözə, nəinki xəste adamlar, hətta sağlam insanlar bəzə siqaretdən uzaq durmalıdır. Bu, sağlam olmağın en yaxşı yolu!

İstilik verildi, ancaq...



Noyabrın 15-dən Bakıda bütün binalar istilik verilməliyi. Başqalarını deyə bilmərik, amma bizim yaşadığımız bina-yə deyilən vaxt istilik verildi. Bu bir çoxların sevinçinə səbəb oldu və o cümlədən biz də sevindik! Və nə yaxşı ki, binalara istilik verildi. Ümumiyyətlə, həm mövcud qurum, həm də abonentlər müqavilə imzalayıb. O müqavilə şərtlərinə hər iki tərəf əməl etməlidir.

İndi düzəldir, istilik verilir, ancaq aşağı təzyiqdə, bu isə mənzilləri qısdırır. Bizim mənzilin ikisində istilik sistemi işləmir. Və o cümlədən qonşularda da beledir. Hansı ki, mövcud qanunla istilik bütün otaqlarda olmalıdır. Mənzilərinin hamisində istilik oldu- olmadı adıyyatı qurum abonentlərdən o pulları alır.

Yaxşı indiki pulu alırsınız onda zəhmət çəkib, istiliyi normal verin! Hələ ki, havalar bir o qədər də soyuq keçmir, amma qarşidan soyuq qış ayları- dekabr, yanvar, fevral ayları gelir. Ona görə də həmin qış aylarında heç olmasa, normal istilik verilsin!

Ara məsafəsi

Hərəkətin təhlükəsizliyinin təmin edilməsinin əlamətlərindən biri nəqliyyat vəsítələri arasında məsafənin saxlanmasıdır.

Cünki avtomobilər arasında ara məsafəsi saxlanılanda onların toqquşma ehtimalı da azalır. Çok təsəffüf ki, bezi sürücüler dediyimiz qaydalara əməl etmir və neticədə bəzə yol- nəqliyyat hadisəleri baş verir! İstər şəhərdaxili, istərsə də respublika əhəmiyyətli yollarda bu qaydalara birmənalı olaraq sürücüler əməl etməye borcludurlar.

Amma buna bir çox sürücülər əfsuslar olsun ki, əməl etmir, hətta yoda bir metr bəzə ara məsafəsi saxlamır. Elə bir gün olmur ki, Bakıda və magistral yollarda bəzə hadisəler baş verməsin.

Xüsusiyyətli yağışlı havada sürücülər metroloji şəraitini nəzərə almalı, yolun sürüşkənliliyini dəyərləndirməyi və buna uyğun sürət həddi seçməli, mütləq ara məsafəsi saxlamalıdır. Bir dəha yol polisi nəqliyyat vəsítələrinin sürücülərinə tövsiyə edirik ki, ara məsafəsinin saxlanılması hərəkətin təhlükəsizliyini təmin edir.

Daşı daş üstə qoymaq

Bu gün daşı daş üstə qoymaq çox çətin işdir.

Ən azından ona görə ki, tikinti bazارında bütün inşaat materiallarının qiyməti çox bahadır. Və bahalıq şəraitində qanuni, qanunsuz insanlar özlərinə Bakıda, eləcə də digər yerlərdə evlər tikirlər. Hətta bir adam qanunsuz ev tikəndə bəzə

neçə- neçə dövlət qurumun nümayəndəsi gəlib oranı görür. Onlar razılığı olmadan daşı daş üstə qoymaq olmaz. Yəni onların şifahi razılığı əsasında caamat özüne ev tikir.

Özü də çox böyük çətinliklə! Ev hazır olur, insanlar ora köçüb yaşayır. İllər keçəndə sonra icra hakimiyyətinin nümayəndələri gəlib deyirlər ki, bəs bu ev qanunsuz tikilib, sökülməlidir. Ay hörmət məmurlar, bəs indiyə kimi harda idiniz, məgər evlər sizin gözünüzün qabağında tikilməyibmi?

Divara bir mismar vuran kimi onun səsi icra Hakimiyyətindən kimi gedib çıxır. Onda bu tikilini niyə görmürdünüz? Amma buna baxan kimdir, evi bulduzerin qabağına verib dağıdırılar. Hansı ki, söküntü işi aparmaq üçün məhkəmə qərarı olmalıdır. Son vaxtlar neçə- neçə insanın evi sökülbə. Bakıda və Gəncədə sökülen evlər az deyil! Demirsiniz, o evlər sənədizdir. Onda zəhmət çəkib sənədizdirin!

Sənədsiz evlərin sənədləşdirilməsə bağlı məlum qərar da var! İnsanları narazı salmaq lazımdır. Sadəcə olaraq həmin qərarı icra etmək lazımdır. Bizcə, bu, sənədsiz ev sahiblərinin böyük sevincinə səbəb olar!

Mənzil Tikinti Kooperativləri sakinləri niyə incidir?

Bir çox insanlar arzusu budur ki, yeni tikilən yüksək mərtəbəli binalarda mənzil alınsın. El dilində demiş olsaq "novostroykalarda".



Əlbette həmin binalardakı mənzilərin sahəsi daha genişdir. Mehəz buna görə də əhalinin binalara böyük maraqları göstərir. Bu, görünən tərəfdir. Görünməyən tərəf isə ondan ibarətdir ki, bu binaların bəziləri keyfiyyətli tikilmir. Sakinlər yenə mənzilə köçəndə çox sayılı çətinliklər üzləşirlər. Nədir bu çətinliklər?!

Bu çətinliklər onun bağlıdır ki, sakinlər neçə illər yaşasalar da onların qaz verilmir, mülkiyyət sahibi kimi çıxarış ala bilirlər. Bu sənədlər olmayında onlar evlərinə qeydiyyatla düşə bilirlər, alqı - satçı samanı isə min bir əziyyətə üzləşirlər. Kommunal xərclərə geləndə isə həddindən çox pul ödəyirler. Mehəz bu məsələlər də mənzil sahiblərinin ešebləşdirir və narahat edir. Bəzi MTK-lar özlərini padşah kimi aparır və sakinlər yuxarıdan aşağı baxır. Və onlar elə təsəvvür edirlər ki, insanlar burda yaşayırlarsa, camaatın onlara borcu var.

Amma əger sakin hər ay kommunal borcu ödəyirse, onlar MTK-dən niyə çəkinməlidir? Ümumiyyətlə, həmin binalarda yaşayan sakinlərin bəzəx deyir ki, bizi bina köçəndən sonra peşman olmuşuq. Çünkü onlar bizi dən də çox kommunal xərc alırlar. Bir sözə, yenilə tikilmiş çox mərtəbəli binalara köçənlər yağışdan çıxbı, yaqmura düşübələr! Kimdir günahkar? Mənzil Tikinti Kooperativləri, yoxsa, bina sakinləri! Qoy, bu suala əlaqədar qurumlar cavab versinlər!

Düzələn deyil...

İndi bütün mütəxəssislər, ekspertlər və adiyyatçılar baş sindirib gündə bir təklif verilir ki, Bakıda tixaclar neçə aradan qaldırılsın.



Bir deyir ki, yolları genişləndirək, bir deyir ki, körpülər salaq, bir deyir ki, yol ötürücləri inşa edək. Bir başqası da bildirir ki, şəxsi avtomobilərdən az istifadə edilsin. İrəli sürülen təkliflərin hamisə həyata keçirir, amma yənə tixac problemi həll edilmir ki, həll edilmir və yenə sahə və axşam saatlarında sürücülər saatlarla tixaclarda qalırlar! Yənə çətin vəziyyətdə yol polisləri hərəkəti tənzimləyir, ancaq məsələlər öz həllini tapmır və bundan sonra heç tapmayacaq.

Bu barədə bir çox mütəxəssislər öz fikirlərini səsləndiriblər və biz də dəfələrlə təkliflərimizi vermişik. Və demisik ki, Bakıda tixacın yegane həlli yolu paytaxtın başqa yerə köçürülməsidir. Paytaxt körülməyənə qədər Bakıda tixac əlindən tərpenmek mümkün olmayıacaq!



EMİL FAİQOĞLU



ƏDALƏT

22 noyabr 2024-cü il

O GÖZƏLİ SEVMƏMƏK OLARMI?

... Qaxın çox gözəl təbiəti, gözəl iqlimi vardır. Əlbəttə ki, onlar turizmin inkişafı üçün böyük potensialdır. Bütün bu şimal-qərb zonasının turizm imkanları çox genişdir. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha da böyük işlər görülməkdir..." Uzaqgörənlilik, müdrikasına deyilmiş bu tərəvətlə sözələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Azərbaycanın hər bir guşesinin inkişafını, yüksəlşini düşünen ölkə rəhbəri dövlətin qayğısı və diqqəti ilə insanlarda həmişə böyük ruh yüksəkliyi yaradır. Necə ki, 15-20 il bundan əvvələrə kimi Qax rayonunun, onun mərkəzinin təbiət gözəlliklərindən və qədimliyindən başqa deməyə, təsvir etməyə söz tapmaqdə çətinlik çekirdik. Bəli, sadəcə sözələrlə tamamlanması cümlələrin maddi bazasını... Məhz belə idi: tutqun və məchul bir görüntü. Əlac yal-



O dağlar, o çaylar, o düzənlər ki var, min illərdir beləcə göz-könül oxşayır. Deyişen, inkişaf edən, modern görkəm alan ve beləcə həm də cənab Prezidentin söylədiyi turizm potensialını daha geniş şəkildə reallaşdırın Qax şəhəridir, onun qəsəbə və kendləridir. Belə bir Vətən Gözəlini sevməmək olarmı? Burada hardan, hansı tərəfdən baxsan təbiət gözəllikləri ilə yanaşı yüksək səviyyəli müsələşmənin harmoniyasına heyran qalırsan. Şəhərdə və kəndlərdə müasirleşməyə doğru görülen müxtəlif istiqamətli mühüm işlər, Qax şəhərinin müstəqil Azərbaycanımızın adına layiq bir məka-



niz bu yerlərin təbiətinə - zirvələrinə - qartallar süzən əzəməli dağlarına, zümrüd meşələrinə, əsrarəngiz yamaclarına, alabalıq bəzəklə kiçik dağ çaylarına, bir qədər də şaqraq və vahiməli Kürməyə, nağıl kimi qədim abidələrinə, bağ-bağatlarına qalırı, eləcə... Tanrı yaratdıqlarını insanlara belə bir möcüze misali bəxş edib. Yeni bu yerlərin təbiət gözəllikləri əbədi heyrənlilik mənbəyidir, gərənləri xoş duyulucazibəsine çəkir həmişə.

na çevrilmesi, özünün ənənəvi-simvolik, həm də modern görünüşü ilə hətta onu çıxdan görməyən öz sahələrini de heyran etməkdədir. Təbii ki, bütün bunlar dövlətimizin uğurlu siyaseti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğı və diqqətinin nəticəsidir. Qax iki qonşu dövlətlə sərhəd təməsində olduğu üçün, təbii ki, bütün bu məsələlərin müntəzəmliklə diqqətde saxlanılması və perspektiv stimulda formallaşması, həm də strateji amıldır. Bunları rayon reh-

bərliyi də bütün nüansları ilə bize izah edir, görülen və görülecek işlərdən hevəsle danışır. Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkilov rayon heyatının bütün sahələrinə xüsusi önem verməklə yanaşı, burada məkan olaraq ölkə timsalında tolerantlığın da həmişə diqqət mərzində olduğunu vurğuluyır. Qax rayonu son illər xarici turistləri də özünə cəlb edən bir diyara çevriləndir.

Vətəndir! Gündən-güne inkişaf edən Azərbaycan Respublikası! Qalib Azərbaycan Respublikası! Özü də təkcə şəhərləri, rayon mərkəzləri ilə deyil, bütün kənd və qəsəbələri ilə inkişafda olan gözəl Vətən! Qax rayonu da bu uca vətənimizin gözəl və işqli bir guşəsidir. Son illər iftخار və sevincin menbəyi onsuza daha geniş miqyasları eks etdirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin iqid Azərbaycan oğulları ilə birlikdə Qarabağın tam azad olunması bir ayrı ruh, bir ayrı ovqat yaratmışdır. Bütün Qarabağda misilsiz quruculuq işləri davam etməkdədir. Vətənin müqəddəs torpaqlarının düşməndən azad edilməsində Qax rayonu da feal mübarizə aparmışdır. Rayonda şəhidlərin xatirəsi daim əziz tutulur, qazilər hər yerdə hörmətlə qarşılanır. Bu məsə-



lələrə müstəsna həssaslıqla yanaşılır.

Çox vacib və xüsusi şərtlərdən biri də rayon rəhbərliyinin camaatla

görünüşünü xüsusi vurğulamaq gərəkdir. Bu, əvvəller də yazdığım ki mi məşhur ilisi yoludur. Oteller, istirahət guşələri, restoran və kiçik

kafeli iaişə obyektləri, sağ tərəfdən Kürmük çayı boyunca sıralanan digər turizm atraktivləri ilə zəngin olan ilisi yolu həqiqətən ayrıca bir şəhərə bənzəyir. Baxmayaraq onsuza da şəhər içində başqa bir ekzotik şəhəri

də var: qədim və məşhur İçəribazar! Qaxa gedib də bu tarixi kompleksi gəzməsən olmur. Buradan rayonun həm qədim, həm də abidələrdə, yaddaşlarda yaşayan unudulmaz hadisələrlə zəngin tarixi hadisələri boyanır.

Qaxın ilk və əbədi brendi qeyri-adı ənənələrinə və gözəlliyinə görə məhz ilisi kendi olub. İndi Almalı da var, Qırçıq da var, görənləri valeh edən Qaşqaçay da var, ən yüksəklərdə duran Saribaş da var... ilisi isə belə gedir, kənd qiyafetindən çıxaraq kiçik, amma böyük iddiyalı bir şəhərə bənzəməkdədir...

Bu da Qaxın şəhənə gözəlliyi haqqında hələ bitməyən dəha bir səhəbətimiz...

Məzahir ƏHMƏDOĞLU



Baydenin əlovlandırdığı tonqal:

Putin nüvə silahından istifadəyə tam hazırlıdır

Hazırda dünya yaşadığı olaylarda şokundadır. ABŞ-in Ukrayna-Ya Rusyanın dərinliklərinə uzaq-mənzilli ATACMS raketləri ilə zərba endirmək icazəsini bir çox avropa ölkələri alqışlayıb, dəstək versədə bəşəriyyət anllayır ki, qoca Conun bu qərarı böyük bir fəlakətin başlangıcı deməkdir.

Buna baxmayaraq Fransa və Böyük Britaniya, Ukraynanın Rusiya ərazisində uzaq-mənzilli raket zərbələri endirməsi üçün "SCALP/Storm Shadow" raketlərini istifadə etməsinə icaze verdi. Maraqlıdır ki, Almaniya kansleri Olaf Şolts evvel bildirmişdi ki, o, Kiyevə Rusyanın dərinliklərinə Qərb silahları ilə zərbələr endirmək hüququ verilməsinin əleyhinədir.

Amma Almanyanın xarici işlər naziri Annalena Berbok kansler Olaf Şoltsun mövqeyinin əksinə olaraq, ABŞ Prezidenti Cozef Baydenin Rusiya ərazisinin dərinliklərinə



ATACMS raketləri ilə zərba endiriləməsinə icaze verməsini dəstəklədi.

Beləliklə, münəqışə ən gərgin fəzaya keçdi və Ukrayna Avropadan da tam dəstək aldıdan sonra - 2024-cü il noyabrın 19-na keçən gecə ilk dəfə olaraq Rusiya ərazisində ATACMS ballistik raketləri ilə hücum etdi və Bryansk vilayətinin Ka-

racev şəhəri yaxınlığında hərb obyekti vurdu. Karaçev Rusyanın Bryansk şəhəri yaxınlığında və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir. Bildirildi ki, hədəf uğurla məhv edildi. ötən gecə - 20 noyabrda Ukrayna orduyu yenidən Rusyanın dərinliklərinə hücum keçdi. Təsəvvür edin ki, Rusiya-

nın hava hücumundan müdafiə sistemləri 9 rayonu üzərində 44 ədəd Ukrayna PUA-sını məhv edib. Hücumun kütləviliyini Rusiya Müdafiə Nazirliyi belə açıqlayıb: "Novgorod ərazisində 20, Kursk ərazisində 5, Oryol ərazisində 4, Belgorod, Tver və Tula ərazilərində 3, Bryansk, Moskva və Smolensk ərazilərində 2 PUA vurulub".

Proseslərin bu nöqtəsində Pentagonun rəsmi nümayəndəsi Sabrina Sinq ABŞ prezidenti Co Baydenin Ukraynaya Amerika raketlərindən istifadə edərək Rusyanın dərinliklərinə zərbələr endirməsinə icazə verdiyi barədə məlumatı təsdiqləməkdən imtina etdi. Yəqin ki, Pentagon rəsmisi Co Baaydenin qərarının necə böyük bir fəlakətə səbəb olacağını təxmin edib.

Xanım Sabrina, ABŞ Rusiya ilə müharibə vəziyyətində omadığını qeyd edərək jurnalistlərə belə bir açıqlama verdi: "Həzirdə elan edə-

cəyim və ya təsdiqləyəcəyim bir şey yoxdur. Əgər ictimaiyyətə bələdçi bir məlumatımız olsa, bunu edəcəyik".

Açma artıq gecdir Kremlə ya-xın olan media qurumlarının bildiridiyinə görə, Rusiya Prezidenti Putin ötən gün nüvə doktrinasına dəyişikliyi təsdiqləyib. Nüvə silahının Ukrayna ərazilərində partlamasına bəlkə də dəqiqələr qalıb. Çünkü, Rusiya ərazisində ballistik raketlərin buraxılacağı təqdirdə Moskva qarşı tərəfi nüvə silahından istifadə edəcəyi bildirmişi.

Bəşəriyyətin, xüsusən, Ukrayna-nın həyatının tükənən asılı vəziyyət-də olmasına baxmayaraq ABŞ yənə öz ampluaşındadır. Dünya mediası, ABŞ Müdafiə Nazirliyi Ukraynaya 275 milyon dollar həcmində yeni hərbi yardım paketi ayırmayı planlaşdırıldı.

Sözügedən yardım paketinə hava hücumundan müdafiə vasitələri, "HIMARS" reaktiv yayılma atəsi sistemləri, eləcə də 105 və 155 mm kalibrli mərmilər, "Javelin" tankəleyhini kompleksler, di-gər avadanlıqlar və onların ehtiyat hissələri daxildir.

Əntiqə Rəşid



Seyran Səxavət

Uşaq vaxtı kənddə-kəsəkdə çalanganların ,quzğunların başına yiğidiyi leş görmüşəm- at, eşşək,tükü, çaqqal leş-işənənşən-şərəfənşəm-and olsun yeri-göyü yaradan Alaha ki,görməmişəm.Əgər kimse şair leşini görübse,mənə zəng eləsin, səhbet eləyək; mənim mobil nömrəm: 050-313-13-28-dir.

Mən şair leşini görməsem də, onu təxminən bilirsınız nəyə bənzədiyəm?Kasibin bəxtine...Elə diqqət et-sənən, kasibin bəxti də şairin leşinə oxşayır.Ancaq bu cümlələri oxuyan bir ağıllı məndən soruşa ki,görmədiyin şeyi nə təhər oxşadırsan, boğazın quruyacaq, cavab vera bilməyəcəm, qalacam gözlərimi döy-döy...

Sən də çox dərinə gedirsin eee...bəlkə heç soruşan olmadı...Soruşan olsa da, olmasa da, mənə elə gəlin ki, oxşayırla...ancaq oxşadını yoxdu, oxşadını...

Vaşzalda takısdən düşüb etrafa boyulanmaq isteyirdim ki,nə təhər üstümə cumdusa, əgər o təhərlər mənə toxunsayı, kəllə-mayallaq olmuşdur.Məni qucaqlayıb nə təhər sıxdısa, suymış çıxdı.

-Qardaşım xoş gəlib, sefa getiri...Bu gün hardan doğub belə, ay Allah?

Əlini qoltuq cibinə salıb eyneyini çıxardı,tələsik gözünə taxıl məni başdan-ayağa süzdü:

-Hə...sənsən...sənsən...doğrudan sənsən...

O üzümdən, bu üzümdən marildəndən etrafına boylandı, yəni ki, görürsünüz də, mən kiminlə öpüşürəm...

İki daşın arasında onun məndən həmişə necə gileyli olduğu qulağında cingildədi:-,Elə hey deyillər dostun ordan keçdi, dostun burdan keçdi...Nollar, ay vijdansız, bir dəfə də biz tərefdən keçəsən ...bir bizim də qapını açanəm..."

Bir-birimizə böyük ərkimiz var, halal-hümmət...likimiz də Bakıda ali təhsil almışqı,o, politeknik institutunda, mən Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetində.Birinci kursun əvvələrində filarmoniyaların çayxanasında bir-birimizə qışqınuşmuşdu, tanış olmuşduq, əl vermişdiq.İndiki kimi yadimdə, güləmlə də olsa deyəcəm, mən ona əl uzadıb dedim:

-Gənc şair...Seyran...Seyran Xanlarov...

Onda hele Seyran Səxavət deyildim...Və qoltuq cibimdən dörd qatladığım „Azərbaycan gəncəri”

qəzətinə çıxardıb „Bizim arx ”

şəirini göstərdim:

-Özüm yazmışam,-dedim.

Qəzeti alıb şeiri iki dəfə oxuyan-dan sonra dedi:

-Qəşəng şeirdi...

Sona da adını dedi:

-Mənim adım Həmid, Həmid.

Elə şirin idi ki...Lap bal kimi.

O vaxt filarmoniyaların çayxanasında tanış olanda ikimizin otuz altı yaşı vardi-əlli-əlliye.İndi isə, yenə bayraqı kimi desək, ikimizin seksən yaşı var-yenə əlli-əlliye.O öz rayonunda çox tanınmış, hörmətli bir adam idi, mən də Azərbaycanda...

Bir-birimizə necə sarılmışdıqsa, bir de duyuq düşdük ki, camaat bize baxır-ələ bil bir az da utanın kimi ol-duq; sizə zarafat gəlməsin-bayaqkı tərzədə desək, (elli-əlliye) qırq dörd il keçmişə qayitmişiq-biz hələ yaxşı qurtarmışdıq.

Həc vaxt axıncı tikəmizi bir-biri-mizdən əsirgəməmişdik-tələbə tikəsinin bərəketini bir Allah bilir, bir də tələbə olanlar.Tələbə ilə Allahın oxşarlığına bax eee...O dövrün telebələri hamısı bizim kimi idi, bir-birinə gözlərinin yağını yedidzirdirlər, aramızda fırıldaq qapan cücelər civildəmir-di, görməmişəm. Toyularımızda bir-birimizin sağıdı-soldışı olmuşquq, bö-

ŞAİRİN LEŞİ-KASIBIN BƏXTİ,

HEKAYƏ

yüklərimiz də bir-birini tanır, onları kiçiklər- biz tanış eləmişik; doğuldumuz, göz açdırımız kendərinən arası üç yüz kilometredən bir az çox olsa da, xeyrimiz-şərimiz bir olub.

Bu meşət hoqqalarından kənara çıxıb dilimin yanmasından qorxmada onu da kişii kimi dilime getirədim ki, bir-birimizdən ötrü həmişə darıxişiq və bu, bize bir-birimizdən qopmağa imkan verməyib, biz də qopmamışq. Heç birimizin yalanla tənisi yoxdu...olmayıb...

Biz üç qardaş olmuşq-mən, Həmid, Həqiqət...Heyif ki, bıdə Həqiqət adını qızlara veririk...Bu baxımdan biz iki qardaş, bir bacıyiq...Bəlkə də buna görə bir az acıyi...Bəzim kimilər etiacı deyirlər...Demeli, adam eti yeyən adamlar da var.Yoxsa onlar bizim etimizin acı olduğunu hardan bilirlər, hə?!Adamyeyənlər...

...Həmid elə gen-bol hal-əhval tutdu ki...Kiçik ailemi, böyük ailemi...Elə bil ki, uzaq ələsən, otuz yedinci ildə ona xüsusi tapsırıq verilib ki, bu nəslə-kökü tam araşdır, görə var, nə yox-bax, heyə...Həmid özüm kimi, özüm də Həmid kimi yaxşı tanidiyima gəra dedim:

-Qaqa, birinci gedek ağıbərçeyi-ağsaqqalı görək...çünki nə sənə etibar var, nə də mənə...bir də gör-dün...hə...sonra həra deyirsən gedək, nə deyirsən eliyək.

Rəsəldi.

Həmidgildən çıxıb onun xidməti „Qaz-24-Volqa” maşınınə oturanda atası da, anası da bir ağızdan dedi-lər:

-Axşam evimizə gelərsən ha-aal...Döyüncə söhbət eliyərik...

Ağzım neydi ki, onların sözündən çıxam-Həmid olsayıdə nə vardi?

„Həmid olsayıdə nə vardi...”deyəndə ki...O mənim üçün on sekki yaşı tələbə Həmid idi-ancaq mənim üçün ; kişinin oğlunun tabeliyində üç yüz-dən artıq adam işləyirdi, hamısı da „yetmiş ikinci millet”- sofrələr-sizə zarafat geləşin, avtobazanın rəisi idi, sözü hər yerde keçirdi. Əlqərəz, yuxarıda dediyim yetmiş ikinci milletin lideri idi.

Bir-iki gündən sonra təbiət mayın axırına çıxacaqdı-buraların yaxşı vaxtıydı.Açığı, bu yerlərin üzünü ağ edən iki nəfər idi-aprel və may.Və bu da bir həqiqət idi; Həmidin, mənim bacımız Həqiqət yox ha...ələ bu üç nöqtənən biri boyda həqiqət.

Dələylərda dolana-dolana gelib mənələr başına, daha doğrusu, hadisə yerinə çatdıq..„Hadisə yeri” sözləri bilməzdən, təsadüfen dilime gelmişdi.Ancəq sən demə bu, təsadüf deyiləmiş və burda hadisə oldu-hadisə olandan sonra buranı hadisə yeri adlandırmış kimsə biza qadağan edə bilməzdə.Ancəq ağlıma da gəlməzdi.

Bura böyük təpə də demək olar, məsələn, Qarabağda Mengələnata təpəsi kimi, kiçik bir dağ da demək olar və heç kəs də təccübən-məz.Burdan baxanda rayon mərkəzi-yaşlılıqlar içine qərq olub bataq evlər ovucun içindəki kimi görünürdü.Bu kiçik dağınımı, böyük təpənimmi deyək,yamacındakı yeməkxana ələ bil ki, tiliyi deyildi, sanki bir ağac kimi burda bitmişdi- ələ yaraşdırıdi...

-Xoş gəlmisiniz, həmişə siz gələsiniz.Sizi televizorda görmüşəm.Həmid sizin haqqınızda çox danışır, çox...

Özündən asılı olmayaq çonüb Həmidin üzüne baxdim-ələ bil ekran idi və orda yazılmışdı ki, „gözünən içən qəder yalan deyir.“Sonra bu „ekran“ ikinci görüntüsü geldi, „ekran“ tutqunlaşdı, əsəbləşdi-şərh-siz.Uçüncü görüntündə isə bələ yazıl-

mışdı:,,Sən niyə hirslenirsən ee, adamı də, yerini şirin eləyir“ və sonra televizorun ekranı səndüd, ora may günəşinin işığı düşdü-ışığı o qədər güclü idi ki, artıq orda yazılıarı oxumaq mümkün deyildi...

Keçib əyləşdik.Dünya şöhrətlili Hollandiya rəssamı Van Qoq kasibçılıq ucbatından on çox sarı rənglə işlədiyi kimi, təbətin on böyük rəssamlarından olan may ayi da harinləndən on çox yaşıl rənglə işləyirdi.Bu yaşılığın ortasında bülbüllerin yoxluğu sinesinə yatan bir Qaratoyuq səsini başına atıb elə zəngülələr vururdu ki, deyirsən bəs oxuyan yaşıl torpağın özündə.

Qaratoyuq bu yumşaq qu tükü kimi yaşılığın içinde qara yirtiq kimi görünürdü və adamı bu qara yirtiqdan vahiməyə düşürdü.Birdən elə bildim ki,Qaratoyuq mənim fikirləşdiklərimi esidir, təkrar edirəm, e-şı-dir.Quslar dan ne desən çıxar, axı adamlara baxanda onlar Allaha daha yaxındırlar...ve Qaratoyuqdan utandı...Qaratoyuq neyndirdi ki...oxuyurdu də...ancaq mənim Qaratoyuqdan utandığımdan heç kəsin xəbəri olmadı-heç Qaratoyuğun özünü də...heç Həmidin də...

-Ne fikrə getmişən yenə, qardaş?

Həmid üzüme baxdı və sualının cavabını gözləmədən - nə yaxşı geldin, evdəkiler də çox sevindir, dedi.

-Elə mən de sevindim... Gör eee, axıncı dəfə görüşdürümüz yadımnın çıxıb-dedi.

-Mənim yadımdadı...-Həmid əlini çiçinmə qoydu.

-Ne vaxt görüşmüsük?

-Özün tap...-Həmidin elə bil ki, tərslili tutmuşdu.

-Demirsən heç demə,-Mən onun tərsliyini vecimə almadım, -Yoldaş Hacıyev demişən, "100 qram vuran kimi yadımıza düşəcək".Heç sən də bilmirsən , deyəsən...

Səhəbətin yönünü başqa tərəfə deyişmək istədim. Elə deyışdım də...

-Həmid...

- Ne var?

-Həmid, səndən bir söz soruşa-cam... ancaq düzüñən də... deyəndə də gözümün içine baxarsın.

-Baş üstə, böyük sənətkar, - Həmid ona verəcəyim suali diniñməyə əməlli-başlı hazırlıq görürmüş kimi özünü yığışdırıd.

-Həmid, rüştən alırsan?

Həmid gözümün qabağında şirinlərən sənətkarın qəzəbədən dəşşən, -Həmidin orada şirin-şirin meydangirlik etməsi mənə möcüzə kimi gelirdi. Bax, bu möcüzə ilə üzbeüz dayandırmalı halda Həmiddən soruşdum:

-Yaxşı, yaxşı...başqa döşdüm, baxa döşdüm...Qoysın şirinlik, ünsiyyət, humanizm... olsun... İndi bir səhəmə cavab ver...

Bələ anlarda Həmid həmişə mənim sözümü kəsirdi, halbuki buna heç bir ehtiyac yox idi.

-Eşidirəm, sualını ver,-dedi.

-Bax, o deyirsən ee, şirinlik, şirinlik... Bu şirinliyin məbədini deyə bilərsən neçə manatdır?

-O baxır hansı şirinliyə...onun qradusuna...dərəcəsinə...

-Necə yəni baxır şirinliyə...-de-dim.-dərəcəsinə...

-Qardaş, hər şeyin bir qanun -qaydası var də... Gedib oturmusunuz Bakıda, buralardan xəberiniz yoxdu... A kişi, ay qardaş, ay tovariş, -güləmk

Həmidi tutmuşdu,-şirinliyin üç növü var, üç cür şirinlik var, hərəsinin də öz mezzənnəsi var.

-Həmid...

- O yene sözümüz kəsdi:

-Bir dayan görək, qonağımız gə-lir.

Həmidin onsuz da gözü yolda qalmışdı, elə hey o tərəfə boylanırdı; təccübəkayaqda durub, özü demişkən, qonağın qabağına yerdidi:

-Xoş gəldin, qardaş, xoş gəldin...Gel çıx də...sarfamız qarışdı axtı.

Həmid onun qolunu girib mənim yanında otuzdurən kimi dedi:

-Taniş olun.

Gələn adam mənə əl verib gülgələ -bu ,güləmkəndən daha çox hırtıl-damağa oxşayırdı-dedi:

- Hay can...

-Bu boyda rayonun prokuroru, yoldaş Qulamov... Ha-ha-ha-haaa.

Mən ağızımı açmaq isteyirdim ki, rayon prokuroru yoldaş Qulamov ağızımı yumdu:

-Sizin özünüz təqdim etməyə ehtiyac yoxdu, canım,-birbaşa keçdi „sən“,- Səni yaxşı tanırıq. ha...ha...haaa... Üç-dörd gün əvvəl televiziyyadakı çıxışına baxdim,-çö-nüb Həmidə baxdı,-yaman dedi müəllim, ləzzət elədi...

Həmid günahkar kimi gözlərini döyəcədi:

-Mən baxmamışam. Sonra eşitdim ki, çıxış eliyib. Nə dedi ki?- yoldaş Qulamova üz tutdu :

-Əşşə, yaman dedi ee... Nə təhər güldümə, barmağımı kəsələr, xəbərim olmazdı...Deməli, müəllim ağızını açıb danışan kimi aparıcı dəyi: „Seyran müəllim, ora mənim yaralı yerimdi.“ Müəllim özüne döndüyüm də yüngülvari əsələşib dedi ki, ay qız, bayaqdan nə deyirəmse, deyirsən ki, ora mənim yaralı yerimdir. Ağızımı açmağa qymurşan... yaralı yerimdi, yaralı yerimdi... Sənin heç bir salamat yerin yoxdur? Nə təhər piqqildadımsa...Ondan sonra aparıcı qız özünü yüksəldi...ha...

-Necə xəbərim olmayıb ee...-Həmid peşmənligini bildirdi...

Mən yoldaş Qulamovun sifətinə, gözaltı da olsa, nə qədər diqqətə baxımdısa, orda heç nə oxuya bilmədim. Onun sifəti mənim orta məktəbdə oxudğum illərdəki qaralama dəfərəne oxşayırdı. Bir sual məni şəpələğin altına salandısa sonra təpikləridi eməlli-ba

YALTAQ QUZU VƏ BARİSİQ

Onlara qoşuldum:

-Həmid,-dedim,- günorta yeməyinin vaxtı...amma bu boyda yeməkxanada heç kim yoxdu,-təcəccübüm sir-sifetimdən şorhaşor töküldür.

Həmid dedi:

- Yoldaş Qulamov belə məsləhət gördü,-çevriliy yoldaş Qulamova baxdı və dedi ki, özümüz olsaq yaxşıdı, bu boyda kişi Bakıdan durub bi-zə qonaq gəlib... Bəs bizim kışılıyimize ne gəlib? Yəni bir restoran da bağlatdırı bilmerik?

Rayon prokuroru yoldaş Qulamov cənub mənə baxdı, mənə elə geldi ki, deyəsen mən-dən bir təşəkkür gözləyirdi. Mən onu çox göz-lətmədim və onun xatrlaya bilmədiyim sifetinə iştirəmkələ kifayətləndim. Deyəsən, o da narazı qalmadı

Bayaqdan restoranın müdürü üç dəfə gəlib ki,yoldaş Qulamov, ürəyiniz nə istəyir, deyin bişirək. Gördüm ki, yoldaş Qulamov restoran müdürünin bu -get-gəlindən həzz alır, canına sarı yağı kimi yayılır- ancaq dördüncü dəfə gələn-də bezdi:

-Bir şey lazımlı olsa, deyərik... get...

-Baş üstə, göz üstə, yoldaş Qulamov...

Təndirdə qızardılmış əmlik quzunu qədim br məcmeyidə gətirib stolun üstüne qoydular.

-Mələməmiş quzudu...-yoldaş Qulamov dedi,-hələ dil açmamışdı,-əlavə etdi.

Mən yənə bayaqqı kimi irişməli oldum, elə irişdim də... Ve mənə elə geldi ki, bu mələmə-mış, dil açmamış quzu özünü dünyadan ən xoş-bəxt quzusun hesab eliyir ki, onun etindən rayon prokuroru yoldaş Qulamov da yeyəcək. Yaltaq insan çox görmüşdüm, ancaq yaltaq quzu gör-məmişdim.... Əger heyvanlar da yaltaqlıq ele-yirse, demək ya dünyadan axırıdı... ya da ki axıra bir şey qalmayıb... üç-dörd addim... üç - dörd qarış... üç - dörd...

-Mülliim, ürəyin nə istəyir, denən bişirdi-rək... - Rayon prokuroru yoldaş Qulamov resto-ran müdürünin ona verdiyi sualı üzü mənə tə-ref doğrayıb tökdü və cənub qədim məcmeyi-nin içindəki qıpçırmızı qızardılmış nakam və yaltaq quzuya elə baxdı ki, deyəsən lap ağızının suyu axdı.

Mən üçüncü dəfə irişdim və hiss elədəm ki, deyəsən irişmək rayon prokuroru yoldaş Qulamova azlıq eləyir, o qədər də sinəsinə yat-mır;odur ki, dedim :

-Yox... yox..Nə danışırınız, çox sağ olun...

Hər şey elədi.. Sağ olun... Sağ olun...

Bu sözləri dilime getirdim, ikisi da eşitdi, ancaq özüm eştirmədim.Mənə elə geldi ki, yavaş-yavaş restoran müdürüne və Həmidə oxşayı-ram... Bu nakam və yaltaq quzuya oxşayıram ..və yer ayağımın altından qaçı, havada yelle-nə-yellənə qaldım...

Rayon prokuroru yoldaş Qulamov növbəti dəfə guruldu, elə yagyı da:

-Götürün vuraq ee, mülliim... Bu yaxılarda sizin şairlərdən biri azib- təzib gəlməmişdi bura... nə təhər içirdim, işəni maşına basıb göndərdim düz Bakıya... Götür, götür...

Bayaqdan mağıl havada yellənə-yellənə qal-mışdım, rayon prokuroru yoldaş Qulamovun bu gurultusunu, dalınca da yağması yelləndiyim kəndi keşdi və düşdüm dərənin dibine, görən də olmadı... Ancaq sonuncu hərəketimi rayon prokuroru yoldaş Qulamovdan, dostum Hə-middən başqa uzaqdan durub oğrun -oğrun bi-zə tamaşa eləyən restoran müdürü də gör-dü:mən ayağa durdum, elimdəki araq dolu rum-kani qıpçırmızı qızardılmış nakam və yaltaq quzunun ayaq üstə dayandığı qədim, böyük məc-meyi-yə çırpıb ordan uzaqlaşdım və dəli kimi üzü aşağı, Bakı yoluna təref yol aldı. Bu, get-məkən, yeriməkən daha çox şumerlerin kəş etdiyi təkər kimi diyrənləmeye oxşayırdı - Mən bu enişi getmirdim, diyrənlərdim.

Diyirlənə - diyirlənə gəlib çıxdım prokuror, yoldaş Qulamovun işlədiyi rayondan çoxlu yoldaş prokuror işləyən gözəl paytaxtımız Bakıya gedən yoluñ üstüne. Rayon prokuroru yoldaş Qulamov heç vaxt mənim dalımcı gəlib məni geri qaytarmağa cəhd eləməzdı, dəha doğrusu, özüne sişədirməzdı, eşidən - bilən nə deyərdi? Həmid də onu gözəlcə biliirdi ki, mən haqlı olduğunu biləndə dədəm də gəlsə xeyri yoxdu. Əslində isə bu, tərslik deyildi, dərslik id-i-ehtiyaçı olan adamlara dərs vermək, onlara adam ba-lası olmağın yoluñ göstərmək; onlar adam ba-lası olacaq, ya olmayıacaq, bu, qalır onların qey-retinə - adam balası olmaq qeyret məsələsidir.

Neçə maşına el qaldırdım, heç birisi saxla-

madı - mən də elə bilirdim məni tanıyırlar, məş-huram. Qanımın qaralığı üzüme çıxmışdı. Bu iki daşın arasında rayon prokuroru yoldaş Qulamovun sıfətini harda gördüyüüm xatırladım, dəqiq yadına düşdü : qonşumuzdakı qəssabın üstündə et doğradığı kötük... Həə... deyərim axı, mən bu sıfəti hardasa görmüşdüm də... Göz yaddaşım çox güclüdü...

Göresən rayon prokuroru yoldaş Qulamovun bərk içirdikdən sonra maşına basıb Bakıya göndərdiyi şair də mənim yerime olsayıdı belə hərəket eləyərdi? Mənim kimi araq dolu rumka-nı qızardılmışnakam və yaltaq quzunun ayaq üstə dayandığı qədim, böyük məcmeyi-yə çırpıb çıx gedərdi?...Yoxsa yoldaş Qulamovu yola ve-rərdi? Bərk inandım ki, leş maşına basılıb Bakıya göndərilen şair də mənim yerime olsayıdı belə eliyyərdi-inanmasaydım, daha doğrusu, özümü inandırmassaydım çatlayardım ortam-dan, qalardım rayon prokuroru yoldaş Qulamo-vun işlədiyi rayondan Bakıya gedən yoluñ ortasında...Ancaq kimse içimə bir şübhə toxumu da atmışdı, içimdəki toxum yavaş-yavaş cürcəmek isteyirdi-mən bilən bu toxumu mənim içimə rayon prokuroru yoldaş Qulamov atmışdı- təkəcə ondan şübhənərim, Həmidden şübhənəsi deyiləm ki?...Ancaq imanımdan da muğayat ol-maliyam - imanım Allah əmanəti...

Bir anlıq mənə elə geldi ki, el qaldırdığım maşınlar mənim yanımı çatanda süreti bir az da artırdılar və bu, mənə qəribə gelirdi - qor-xurdular ki, yanımdan keçəndə maşının qapısı-nı açıb özümü içəri dütərəm? Ne bilim, vallah, adamlardan nə desən gözləmək olar və bu, mənə gülməli geldi...

Mən öz işimi görürdüm, böyrümdən şütyüb keçən maşınlar da öz işini:mən əlimi qaldırı-dım ki, „saxla“, onlar da yanımda keçib gedir-dilar ki, „saxlamırıq“.

Bir de gördüm ot yüklenmiş bir üçtekərli mo-to-siklet gəlir-elacım kəsilmədi, yeridim moto-sikletin qabağına, əlimin ikisini də qaldırdım :

-Saxla, saxla ...
O da saxlayıb səsini atdı başına :
-Ay qardaş, məni xataya salmaq isteyirsən? Məni evdə on iki uşaq gözləyir ee...

-Neçə uşaq?
-On iki...
-Allah saxlaşın...ay maşallah...
Motosiklet sürən könülsüz, „xalaxətrinqal-masın“ dedi:
-Allah sizinkiləri də saxlaşın... - Yəni sən mənim balalarıma alqış eləyirsən, mən də se-ninkilərə...
-Sağ ol, - dedim.
-Sən de sağ ol, - dedi və barışdıq.

Təzə tanışımın sıfəti mənə tanış gəlməsə də-sifətin tanış gəlməsinin birini gördük də - quşum qonmuşdu ona, nəsə bir doğmaliq hiss eləmişdim.
-Doğrudan on iki uşağı var?
-On iki imam haqqı,-dedi.
-Sən on iki imam?
-Vallah... - gülümsündü, - and içənde ki, and olsun on ikisinin də canına, elə bilirlər on iki imama and içirəm...

Men onun tərkində oturmuşdum. Birdən motosikleti saxladı, düşdü, diqqətə üzüme baxanda gördüm üz-gözündən nur töklür. Ürəyim-dən keşdi ki, göresən təzə tanışımın üz-gözündən tökülen nurdan ovuc - ovuc görürüb rayon prokuroru yoldaş Qulamovun üzünü yusan bir şey çıxar?... Neyəse oxşayar? Bu sualın cavabı bəndəlik deyil, ancaq Allah...

O, bir də meni başdan ayağa süzəndən sonra dedi :

-Saa yaman quşum qonub, gedək bizə...bir az dincəl, sonra yola salaram, gedərsən Bakıya.

Təzə tanışımın darvazasından içəri girəndə gördüm ki, uşaqların səsi toyuq - cücenin səsi-qarışb qeyri-adı bir xor,, kapelasi"yaratmış- di. Qızmış, lələklərinə arxasında daraqlamış Həştərxan xoruzu da ortalıqda xoruzlana-xoruz-lana bu xora qoşulurdu :

-Qur... kur... kur.. kur... kur... - solo oxuyurdur.

Rayon mərkəzində kənd həyatı , bütün dəm - dəstgahınyan... Deməli, mənim təzə tanışım əsl kəndçi idi - təpədən - dırnağa.O, samova-ra od saldı, ancaq stekana qənd salmadı, həle tez idi -alışdırıcı, sonra maşa getirib qarışdırıcı, arvadı -yarı evdə idi, küsüb getməmişdi ki, kim-sə gəlib onları barışdırınsı...

Əvvəl çay dəstgahı geldi-bütün kənddə- ke-səkde olduğu kimi;sonra həyat çolpasından çı-

ğırtma- yanında da sağdışı-soldışı, tut araqı, bulaq suyu.Bir şüše tut araqını el-əle verib iç-dik, üstündən dədə-baba qrafinkasının bir bu-laq suyu...

Təzə tanışımın həyətində torpaq qaynayı-di-torpağı bahar qaynadırdı.Çay dəstgahı qabaqlar radioda verilən muğam dəstgahı qəder uzanmışdı.Denən, bu üç saatda mənim təzə tanışım bircə dəfə də olsa soruşdu ki, ay qonaq, kimsən, nəcisen, hardan gelib hara gedir-sən? Ay tövbe, bir kəlmə də...Üç saatdan cə-xdu ki, bir yerdeyik, evində oturub kişisinin çörəyi-ni yeyirəm-adımı da bilmir, heç mən də onun adını bimirəm, o deməyib, mən də soruştırmamı-şam.

Təzə tanışımın on iki uşağından yeddisi oğlan idi, beşi qız-yeddi qardaş bir bacı söhbəti burda işə yaramırdı, burda yeddi qardaş beş bacı söhbəti kök atmışdı...

Çay ve yemək dəstgahından sonra usadılarınan görüs dəstgahı başlıdı; melum oldu ki, on iki uşağı hamisının arasında bir yaş fərq var ; uşaqların tən yarısı, yəni altısı ekiz olaraq dünyaya gəlib, yerde qalan altısı isə tek-tək. Yəni ekizlər o gelişti pozublar- onların arası on- on beş dəqiqə çəkib. Və o da məlum oldu ki, oğlanların beşi polis, biri məhkəmə, biri isə prokuror olmaq istəyir. Qızlardan isə üçü müəllim olmaq istəyir, ikisi isə uşaq bağçasının müəllidi - bax, sosial istək belə idi. İnşallah... Allah qismət eləsün...

Vaxt keçirdi, Bakıya getməli idim. Yeni tanışımın uşaqlarının on ikisini də tut ağacının altında sıraya düzüb, bir-bir öpərek saçqollaşdım. Evin xanımına da təşəkkür edib, motosikletə əyəledim və tırıldıya-tırıldıya avtovağzala təref götürüldük. Motosikletin tırılıtsı kəsilən kimi biz avtovağzala çatdıq. Motosikletdən düşmən yeni tanışma dedim:

-Al bunu... mənim vizit kartımdır... Burada adım, iş yerim, ev telefonum, iş telefonum ha-misi yazılıb... Nə vaxt Bakıya yoluñ düşsə, gel görüşə...Yaxşımlı?

-Yaxşı... yaxşı... Allah qoysa,- təzə tanışım dedi.

-Bəs sənin adın nədir?-Mən soruştum
-Adım Həmiddi...

-Həə? -Təcəccübəndim,-Həmid?

-Hə... nədi ki?

-Heç, elə-belə...dostumun adıdi, -mən dedim.

-Lap yaxşı, -elə bil ki, dostumun adının Həmid olması təzə tanışımın üzəyindən olmadı-mənə elə geldi...

-Yaxşı, Həmid, demədin nə işlə maşğul-san?-Bundan sonra təzə tanışım yox, Həmid deyəcəm.

-Mən...mən takside işləyirəm...taksi...,"Volqa" maşınınında bir gün mən işləyirəm, bir gün de ismənşikim -iki nəfərik...

Dostum Həmid gəlib durdu gözümün qabağında, nədənse başını qaldırıb üzüme də baxmadı; mən də fikirləşdim ki, baxmir, dünəndə baxmasın, heç baxmasın.

-Həmid, sizdə avtobazada hamının smenşik ki olur?

-Yox, o baxır adamina...Taksi Həmid dedi.

-Yaxşı...Avtobazanın müdürü sənin on iki uşaq atası olmağını niyə nəzərə almır? O müdür kimdi, haralıdı?

-Oz rayonumuzdandı... Onun da adı Həmid-di... Adaşıq...

-Həmid, adaşın nə təhər adamdı?- Mən soruştum.

-Bele baxanda pis adam deyil...Başqaları ile müqayisədə insaflı adamdı...Siz oturun, mən indi gəlirəm,- taksi Həmid dedi və getmeyin-yən qayıtmağı bir oldu. Bax, o göy taksi Bakıya işləyir, üç adımı var... Siz də qabaqda oturacaqsınız, rahat gedərsiniz.

Göy maşına yaxınlaşanda taksi Həmid əlindeki tor zənbili mənə təref uzadı dedi:

-Apar uşaqlara, üç-dörd dənə kənd çolpası-dı, arvad tez-tələsik pöşdədi, yoldu, tərtəmizdi.

-Ay Həmid, nə xəcalet verirsin axı?

-Xəcaletdə sənin istəmədiklərin olsun, - dedi Həmid və o saat rayon prokuroru yoldaşı Qulamovun et taxtasına oxşayan, yox, et taxtasının özü kimi olan sıfeti gözümün qabağında dalgalandı. Elə bil ki, gözlərimə tüstü üfürdülər...

Taksi Həmidlə iyirmi ilin dostu kimi qucaq-laşış arınlıq, kohne dostlar kimi bir-birimizə el eledik...Təzə tanışlar kimi yox... kohne dostlar kimi.

Avtobazanın rəisi, iyirmi illik dostum, qardaşım Həmidin gözündən iraq... Gece saat on

ikiyə beş-on dəqiqə qalmış eve çatan kimi ar-vad dedi ki, Həmid bayadın üç -dörd zəng eləyib, deyir, nigaranaq.

Əlimdəki tor zənbili arvada verdim:

- Al... kənd çolpaları...Həmid verdi,-doğru-dan da Həmid vermişdi, intəhası, arvadın tanidi Həmid yox, mənim təzə tanışdım-yəni yalan yox idi.

-Nə yaxşı, Həmid səni belə tez buraxdı, on-nan çıxmayan iş?

- Sabah işdə olmaliyam, çox direşdi, an-caq...

- Həmidgil ne təhərdilər?

Arvad dördterəli hal-əhval tutdu, hamisini yazsam, gerək bir-iki verəq də uzadam; mən də qısaltmağı sevən adam, düz gəlməz.

Teléfono zəngi çaldı, rayon zəngi idi. Arvad telefonu tə



Əbülfət MƏDƏTOĞLU
madatoglu@mail.ru

"Təmiz içməli suya çıxış
ekoloji tarazlığın saxlanması
üçün vacibdir"

Təmiz içməli suya çıxış yalnız
əsas insan hüququ deyil, eyni zamanda
ictimai sağlamlığın qorunması
və ekoloji tarazlığın saxlanması
üçün vacibdir.

Adalet.az xəber verir ki, bunu Dövlət
Su Ehtiyatları Agentliyinin (ADSEA)
sədri Zaur Mikayılov COP29 çərçivəsində
keçirilən "İqlim Dəyişikliyi ilə Mübarizə:
Azərbaycanda Dayanıqli Su Həlleri və Davamlı Gələcək" tədbirində
çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hər bir sahədə
su davamlı inkişafın təmel daşıdır: "Su
resursları kənd təsərrüfatı məhsuldarlığının
əsasıdır və milyonlarla insanın ərzəq
təhlükəsizliyini təmin edən suvarma
sistemlərini dəstəkləyir. Bundan əlavə,
su enerji istehsalında, sanitariya
sistemlərində və cəmiyyəti yaxşılaşdırı
raq iqtisadi fəaliyyətdə mühüm rol
oynayır. Buna görə də davamlı inkişaf
fürsət səyler dayanıqli su resurslarının
əlçatanlığı, keyfiyyəti və səmərəli idarəciliyi
ile ayrılmaz şəkildə bağlıdır".

Agentlik sədri bildirib ki, Azərbaycan
bu sahəde müüm addımlar atıb və
Dayanıqli Inkişaf Məqsədlərinə dair kö
nülli hesabatlar təqdim etmiş ölkələrdə
dir: "Təqribən 10 ildir ki, Azərbaycanda
Dayanıqli Inkişaf üzrə Milli Koordinasiya
Şurası fəaliyyət göstərir. Bu uzunmüddətli
öhdəlik davamlı su idarəciliyinin
milli inkişaf strategiyasına in
teqrasiyasına dair Azərbaycanın iradə
si nümayiş etdirir və oxşar problemlər
ile üzləşən digər ölkələr üçün nümu
ne rolu oynayır. Su həyatın təməlidir,
hər bir ekosistem, iqtisadiyyat və cə
miyyət üçün əsasdır. Onun əlçatanlığı,
keyfiyyəti və səmərəli idarə olunması
davamlı və dayanıqli gələcək qurmaq
istiqamətində attdığımız səyərlər səx
bağlıdır, xüsusilə iqlim təsirlərinin art
lığı dövrü".

Z. Mikayılov qeyd edib ki, iqlim də
yişikliyi sürətlərin və su təhlükəsizliyi
mislisi çağırışlar getirir: "Qlobal
temperaturun artması, yağıntı rejimlərin
dəyişməsi və ekstremal hava hadi
sələri şirin suyun əlçatanlığını sarsıdır,
insan və təbii sistemlərə təhlükələr ya
radır. Quraqlıqların artan tezliyi və şid
dəti adaptasiya olunmuş və dayanıqli
strategiyaların zəruriliyini vurgulayır.
Azərbaycan artan iqlim problemləri fo
nundu su resurslarını qorumaq üçün in
novativ və qabaqcıl su idarəetmə tex
nologiyalarını tətbiq edib".

O vurğulayıb ki, iqlim dəyişikliyi sə
hədə tanımır və qlobal, regional əmək
daşlıq ehtiyac olduğunu bir daha gös
terir: "Transsərhəd su resurslarının idar
əciliyi əməkdaşlığın faydalara nü
məyiş etdirən güclü bir nümunədir. Bu
nunla belə, Cənubi Qafqaz kimi bölgə
lər birgə idarəetmə ilə bağlı hidro-teh
lükəsizlik boşluqları ilə üzüsür. Bir b
ütün regional dövlətləri transsərhəd su
resurslarının birgə idarəetməsinə və
Cənubi Qafqaz su təhlükəsizliyini gü
ləndirəcək konkret addımlar atmağa
ağırırmış".

Azərbaycanın dayanıqli su idarəcili
yinə və iqlim davamlılığına dair öhdə
liklərindən danışan ADSEA sədri qeyd
edib ki, Azərbaycan Ceyranbatan su
anbarında ultrafiltrasiya qurğu, Pir
şağda müasir tullantı su təmizleyici
qurğu inşa edib, SCADA sistemlərini
tətbiq edib: "Azərbaycanın ilk Dövlət
Özəl Tərəfdaşlıq layihəsi olan Xəzər
dənizinin suyun duzuzlaşdırılması tə
şəbbüsü bu səyərin bariz nümunəsidir.
İqlim dəyişikliyi realıqları ilə üzle
şərkən güclü su idarəciliyini priorit
etləşdirməliyik. Bugünkü tədbirlerimiz
gələcək nəsillər üçün su resurslarının
vəziyyətini müyyən edəcək. Biz hə
kəsi bu həyatı resursu qorumaq üçün
səyərimizi birləşdirməyə dəvet edirik.
COP29 çərçivəsində gördüyüümüz işlər
gələcəkdə su təhlükəsizliyi üçün önem
li bir iş yaradacaq".

Həyat "OL!"-la başlayıb

Elə bizim SEVGİMİZ DƏ!..

Biz bir bəndə olaraq elə bir missiya daşıyırıq ki, onu Yer üzündəki bütün canlıların topası daşımir. Bunun xoşbəxt tərefi olduğu kimi həm məsuliyyət və hətta hərdən düşünürəm ki, bədbəxtlik tərefi də kifayət qədərdi. Ona görə dəbu "bədbəxtlik" sözünü ona görə vurğulayıram ki, kiçik bir səhv,xırda bir yanlışlıq bəzən yüzlərin, minlərin, hətta milyonların həyatı he-sabınaotşür. Bir nadanın atlığı çaxmaq, bir kütbeinin, yaxud özündənrazının çilpaqlığı yan-ğınlara, mühəribələrə, qarşidur-malara aparır.

Deməli, insan qoruduğu kimi, qurub-yaratdığı kimi, həm də uçurub dağıtmağa, tarımar etməyə meyilli varlıqdır. Bax, bu mənada Yer üzünən əşrəfi sayilanın paralel olaraq həmdə Yer üzünən qatılı olması birmənalı-dı.

Və bu da düşünən insanı büt
tün ömür boyu diqqət mərkəzin
də saxlayır. Axi, bizim içimiz
də bir topa sual var. O sualların
sirasına baxsaq, özümüz də bər
balaca silkələnə bilərik. Belə ki,
sualların düzülüşünə diqqət yet
tirin: Kim? Nə? Hara? Kimdən?
Nədən? Haradan? Kim üçün?
Nə üçün? Hara üçün? Və ən bö
yük sual - Niye???

Hə, bax elə bütün problemlər
dəbu niyədədi. Və bu niyə də in
sanın özüdü - əməlid, xidməti
di, nəfsidi,kimliyidi, əqidesidi,
məsləkidi, üreyidi, əlid... Bax,
beləcə, bu suallar ətrafında
gündərlər, aylarla, illərlə düşüne
düşünə günləri aylara, ayları il
lərə calayıraq. Bir az, bir az çox,
bir az uğurlu, bir az uğursuz. Bu
bir karvanyolu. Biz də o karva
nın bir yolcusu, qoşulub gedirik
sevincimizlə kədərimizlə birlük
də. Elə gedə-geda də ya böyü
yürük, ya kiçilib xirdalanırıq.
Çünki biz zamanın dəyirməninin
icərisindəyik axı. O dəyirmən
hamını üyür. Bir az narın, bir
az girdə, bir az da ağınavazardır.
Kimin bəxtinə necə düşə, düşə.
Nə isə...

Bəli, bax, bu yükünü çəkdiyi
mərən hər üzünən hansı qatında
dayanmağımdan asılı olmaya
raq, həmişə özü-özümə sual
vermişəm:

- Bu yüksək, bu ağrıları nədən
qaynaqlanır? Niyə gerçəyin
önündə susmali oluram? Haqqı
etiraf etməyə çətinlik çəkirəm?
Və yaxud da içimzdəki ağrını
dilimizə getirməkdə tərəddüdü
yük? Yəni bizim anlayış hiss
miz bu qədər kütlesib? Axi əli
mizə batan tikan, dərimizicizan
kol özümüzdən asılı olmadan
bir "uf" getirir dünyaya. Dərhal
o cızılan, o tikan batan yeri
ovutmağa çalışırıq. Bax, elə öz
həyatının bir məqamınaüz tutu
ram. Gəlinim mənə ağırıkəsici iy
nə vuranda özümü nə qədər
bərk tutsam da ufıldadım. Bu
halim onu perişan etdi. Yavaş
ca, sanki günahını yuyurmuş ki
midədi:

- Əmi, iyənə göynədəndi...
Üzünə baxıb gülümşədim...
Amma yazdım da:

*Sən vuran iyənə göynətmir
Göynəyir ürək, Fəridə!
Mənə Allahın zülmünü -
Eyleyir, ürək, Fəridə!*

*Baxıb, susub... içdə gülür
Bir əliyələ gözün silir...
Ovcunun içi tək bilir -
Neyləyir, ürək, Fəridə!*

*Yaşıma, halıma baxıb
Fələk ta falıma baxıb!
Mənə lap yandırıb yaxıb -
Kövrəlir, ürək, Fəridə!*

*Üzməsin bu halım səni
Fərəhdi ruhumun təni...
Kədər ta qorxutmaz mən -
Öyrənir, ürək, Fəridə!*

Bəli, bu gerçək ağrı həmişə
var, ağrının dərmanı da təbii ki,
ortadadı. Sadəcə, onu axtarıb
tapmaq, görmək lazımdı. Əgər
yarmanın ağrısını ictimailəşdirən
ne dəyişəcək ki? Hər kə
sin"ah", "uf" öz içinin yanğısı
di. O odda da ele yanmalansıki,
tüstü bacadan düz çıxsın. Onu
bir sən görürsən, bir yandıran,
bir də Tanrı. Belə olan halda
qəmli şeirdən tutmuş qorxunc
nağıllara kimi hər şey gerçəlik
kimi yaşanacaq. Çəkinməyəcək
sən, ürəpnəyəcəksən və hətta
bəzən o şeirlər, o yaşantılar
üçün darıxaqsan. Və belə mə
qamda mən də könüldən-könüle
olan bir yolla sənə duyub sənə
təref bir piçilti göndərəcəm və
deyəcəm ki:

*Ürəyimin durumu -
İndi qopmaq anıdı...
Sənə dilənən ömür -
Bil, torpağı sanıdı...*

*Sixram çirpintular
Yavaş-yavaş səngiyir...
Dolmuş baxışların da -
Vida üçün ləngiyir...*

*Bu kövrəlmək sevgiye
Gülüm, deyil ki, əlbət...
Ölən Əbülfət ilə -
Ölür bu sevgi xəlvət...*

Son günlər yaşananları qısa
bir zamanın inkişaf xətti üzərin
də düzürem. Necə deyərlər, bu
son günlərin mənzəresini yarat
mağ, onun ,maliyyəçilərin di
lində desək . balansını çıxar
maq istəyirəm... Və çox qəribə
dir ki, son günlərin hamısı
qayğı yüklüdü, sevincə, təbə
sümə, könül rahatlıqınabır-iki
iyənə boyu yer qala, qalmaya...
Bax, budur gerçək! Və bu gerçə
yin içərisində ayaqda durmaq,
sənə siğınanları, sənin içindəki
ləri ayaqda saxlamaq heç də
asan deyil. Deye bilərsiniz ki,
təkbaşına mücadilələr həmişə
çətin olur. Amma mən sizinla
razılaşdırıram. Çünkü hər birimi
zin içərisində öz mənimizin tə
rəfaşı, ortağı var. Və biz də hə

min o ortağımızın güvenini hiss
edəndə bir az dayanmaq gücümüz
artır. Çox təessüb ki, bunu
hər an hiss etmək, hər an yaşa
maq mümkün olmur. Ümumiyyət
lə, öz içində mən və o mənin
yarısını görmək, ona tapınmaq
özüdə ferqli bir istəd, ferqli
bir bacarıqdı. Və biz də bu ferqli
olani hər birimiz özümüz kimi
yaşayıb, özümüz kimi də apari
riq getdiyimiz hər yerə...

Təbii ki, içindəki mənin yarı
sılıb bütün ömür boyu birgə ol
maq ve bu birliyi sinaqlardan,
əzablardan keçirmək, sevincinə
qarışmaq şəxsən mənim üçün
ən böyük arzu və savabdan biri
sayılır. Ona görə də içimdəki
mənin yarısını, əslində isə elə
sənin özünü bu ömre, bu həyata
Tanrı yazıb, Tanrı nəsib edibdi.
Mən də Tanrı yazısının pozul
mazılığını zaman-zaman deyir
əm, yazırı, təkrarlayıram. Hət
ta hərdən hissələri çilovlaya
biləməyən yalvarişa da meyil edi
rəm. Açıq mətnlə kimənə nəzərə
almadan, nəyise gözdən qaçı
madan az qala bəyanat şəklində
vurğulayıram:

*Yorulmuş ürəyimin
Dözümünü götür, gəl...
Qor olmuş dileyimin -
Çözümünü götür, gəl...*

*Dizim hər gün bükülür
İçim qat-qat sökülür...
Göyə dəyib tökülr -
Öz ünümü götür, gəl...*

*Gözüm yolu geyib ta
Gözümü yol yeyib ta...
Sən Tanrıya deyib ta -
Özülümü götür, gəl...*

*Daşam, ağacam, otam
Bizi yaradıb O tam!
Sənsiz buzlayır odam -
Köz ömrümü götür, gəl!*

Zənnimə, bu ismaric, bu
yalvarış məni, elə onun özünü
də alçaltırı, kiçiltırı, xirdal
dır. Ona görə ki, bu içdən gəlir.
İçimdəki mənin yarısına doğru
gelir. Onu tamamlamağa, onu
tam olmağa səsləyən bir çağrı
kimifadə olunur. Sadəcə, gör
mək istəyən mənim dediklərimi,
yazdıqlarımı duyur,görür, istə
məyən isə...

İndinin özündə belə yazdıqla
rının təsiri altında olmaqla ba
həm, həm də bir kənar adam
kimi bu fikirlərə göz yetirəm,
səf-çürük edirəm. Oxucuya çat
dırıqım məntiqin necə qarşıla
nacağını anlamaq istəyirəm...
Və anlamağa çalışırdığım isteklə
rin fonunda yenə mənzərə can
lanır.

O mənzərə də bütövlükde
sevgidi! Birmənalı şəkildə anla
yıram ki, sevgisiz heç nə müm
kün deyil. Bunun daən böyük
sübutu Allahın bəndəni sevgi
den yaratmasıdır. Biz sevgidən
yaradıqımız üçün içimizdə be
şikdən məzara qədər sevgi da
şıyırıq.

Öz şəxsimdə zaman-zaman
sınadığım bu məntiq məni b

tün suallarla üz-üzə, baş-başa
getirdiy ianda belə birmənalı
olaraq haqdan gələnin qalib ol
duğunu, hakim olduğunu qəbul
etmişəm və yazmışım ki:

*Elə günüm
olmur ki,
olüb dirilməyim?
möcüzədi vallah
hər gün
ölməyim,
həm də dirilməyim -
Allah!..*

*Mən sənə siğinib
ümidləndim -
ümidnən idim...
Onun
üstümdən qanadın
bir az yiğilib -
qoy kölgəndə
itim...*

*Allahım!
bəndə haqqıma
iyənə ucu iddia
düşmür yadına,
gəlmir ağlıma
sən
necə istəyirsən
elə də çıx axıma,
Allahım!*

*Lap sürünen-sürünə
olsa belə
inan ki,
dilənməyəcəm
amma sən birin
O BİR təki
gözyaşın
sevgi kimi
bükəcək adıma...

Adəten bir mövzunun ipu
cundan başlayıb yol gedərkən
sağdan, soldan və ümumiyyətlə
hər tərəfdən hansısa təsirlər,
hansısa yanaşmalar, bəzən bas
qlar da qəçiləməzdi. Ona görə
də istənilən yazı da fikir qırıqlı
ğı, söz dəlaşıqlığı normal sayılr
mənim üçün. Axi mən də bu cə
miyyətdə, bu camiyədə yaşıy
ram və baş veren hər şeyin, ev
velə dediyim kimi, mənə də
dəxli var. Onun uğurlu, faydalı
hissəsi də zərərlə, günahlı bölü
mə də mənim adımda zərrənin
milyardlarda biri qədər etiva
olunubdu...

Demək bu gerçək həm də dü
şünmək və düşündükərinizi öz
nün həyat kredomda ifadə et
mək müstəvisini də sərgiləyir.

**"Apple" a ödəniş
zamanı ƏDV
hesablanmayacaq**

"Apple Distribution International Limited" şirkəti ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb.

Adalet.az bu barədə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəber verir.

Məlumat görə, şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı bu il dekabrın 1-dən qüvvəyə minir. Vergi Məcəlləsinin müddəələrinə əsasən, bu tarixdən başlayaraq xidmətlərin alınması üçün "Apple Distribution International Limited" şirkətinə ödənişi aparın banklar alıcıının (vətəndaşlarının) vəsaiti hesabına ƏDV hesablamayacaq.

"Apple Distribution International Limited" şirkətinin ƏDV qeydiyyatına alınması Dövlət Vergi Xidmətinin Internet Vergi İdarəsində müvafiq program təminatının (<https://ecommerce.e-taxes.gov.az/>) quraşdırılması nəticəsində mümkün olub. Portal Vergi Məcəlləsinin müddəələrinə əsasən ve Nazirlər Kabinetinin 30.10.2023-cü il tarixli 387 nömrəli qərarı ilə təsdiq edilmiş "Internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılmazı, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilmişsi və ƏDV-nin ödənilməsi Qaydası"nın icrası məqsədilə yaradılıb.

Portal qeyri-rezidentlərin vergi uçotunu, ƏDV bəyannaməsinin təqdim edilməsini, ödənişlərin ödənilməsinin monitoringini əhatə etməklə sade interfeysə malikdir.

Beynəlxalq tendensiyalar nəzərə alınmaqla hazırlanmış portalın əsas məqsədi elektron ticarət xidməti göstərən transmilli şirkətlərə daha asan və məsafədən uçot imkanın yaradılması, fəaliyyət göstərdikləri və iqtisadi dəyər yaratdıqları ölkədə ƏDV üzrə yaranan vergi öhdəliklərinin bəyan edilməsi və ödənilməsindən ibarətdir.

"Apple Distribution International Limited" portalda qeydiyyatdan keçmiş iri ticarət markalarından biri olmaqla "Apple" kompaniyasının İrlandiyada yerləşən törəmə şirkətidir. Əsas funksiyası beynəlxalq saviyyədə məhsul və xidmətlərin paylanmasıdır. Bu şirkət, əsasən, "Apple" ekosisteminə aid xidmətlərin (App Store, iCloud, Apple Music, Apple TV+ və s.) Avropa, Yaxın Şərq, Afrika və digər regionlara paylanması və satışı ilə məşğuldur.

Hazırda digər qeyri-rezidentlər tərəfindən portalda ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınmaq üçün müraciətlər də daxil olmaqdır.

Biz dostlarımızın yanındayıq

Həm də bütün zamanlarda

Hər səhər gözümün yuxusunu qovub əlimi Tanrıya açıram. Açılan səhərə, gələn güne dualarla və həmin o məqamda da ağlımdan ilk gəlib keçən də təbii ki, bir bəndə olaraq başlanan günün cizgилərini düşünmekdir. Yeni hardan, nadəm başlayıb, hərdən nəde güne nöqtə qoyacağımı içindən keçirirəm. Bir az da sədə şəkildə ifadə etsəm, özüm üçün günün şəklini çəkirem, rəsmini çizirəm və beləcə başlayır açılan sabahla yeni iş günü. Əslinə qalanda indiki zaman kəsiyində "nə işim iş deyil, nə de əlim boş deyil". Bu, atalardan qalan bir deyim olsa da, amma indiki halda mənim həyatımın gerçək ifadəsidir. Xüsusiylə ona görə ki, dünənin özündə baş verənləri, həyatın özündəki reallıqları dərk etdikcə nə-yin qulpundan yaşışmağın daha vacib olduğunu artıq qərərləşdirməq çətinləşib mənim üçün. Yəni demək istədim odur ki, nə ürəyimdən keçir, nə etməyə marağım, həvəsim varsa, onlara əlim çatmir, onlara gücüm yetmir və məcburi qaydada gündəlik, ümumi, necə deyərlər sıradan olan işlərin qulpundan tuturam. Bu da həyat zəruretidi və burda da atalardan qalma Sovet dönməndə isə şüara çevrilən bir deyim yada düşür. Əger xatırlayırsınızsa, Sovet dönməndə hər yerdə böyük hərfərlə yazılmış bir şiar var idi:

- İşləməyən dişləməz!

Mən xatırladım və size də xatırlatdım. Düşünürəm ki, bu xatırlatma müyyən bir assosiasiyya yaratdı. Axi indi işləməyən və əvəzində dişləyən o qədər var ki. Deyə bilərsiniz ki, özəl sektordu, özəl həyatı.

Necə deyərlər, hər kəs öz bacarığı ilə, öz fəndikliyi ilə tutub zamanın nəbzini. Zaman onların zamanıdır! Mən, sən, bütövlükdə biz isə hələ zamanımızı gözləyirik.

Bunun da nə vaxt geləcəyi və yaxud da bizim o zamanı görə biləcəyimizi öncədən söyləmək indiki halda mənim üçün mümkünsüzdü. Görünən, bilinən və bir az da gerçək odur ki, mən o zamanın adamı deyiləm. Ona görə də hərdən öz-özümüzə piçildiyram:

**Özüm - özümə deyirəm -
Hər kəsə bəlli Adamam!
Düşdü, bir az qəm geyirəm -
Bir az təsəlli, adamam!..**

**Yüküm fikir, çuxam kədər
Dürməyimdə yuxam - kədər!..
Güçüm çatmir yuxam, kədər
Deyəm, beş əlli adamam!**

**Elə bəlli yolum, izim
Yer öpməkdən qabar dizim!
Doğulandan birdi üzüm -
Sözlü, məsəlli adamam!**

**Hər kiməmsə, ya nəyəmsə
Söza nökər, ya bəyəmsə...
And yerim məni bəyənsə -
Görər kəsərli Adamam!..**

Belə olduğu halda zamandan, dünyadan və bir də Allahdan inciməyə, küsməyə yer qalmır. Ən azından ona görə ki, bir varlıq olaraq çaba-lamaq, çarpışmaq, dişə, dirnaqla da olsa yaşam haqqını əldə etmək her kəsin boynunun borcdu. Bax, elə bu müstəvilde də kimsəni qınamadan, ittiham etməkden həmişə uzaq olmuşam və bu gün də uzağam. Yeganə diləyim, istəyim Allah bəndəsinə ürəyinə görə hər şəyə - yəni Haqqa qovuşmasını arzulamaq istəyim olub.



Lap açığı, əlimdən gelən hər kəsə "Allah ürəyin-cə versin" deməkdir. Mən də bunu bacarıram və bu bacarığımdan da heç zaman geri addım at-mamışam.

Yaşadığım bu günün mənzərəsi hamiya aid olan məmlekətdə bəlli tarazlığın, bəlli həyat tərzinin payına düşən hissəsi ilə baş başa qalmadı. Necə deyərlər, əger durduğum yer kimisi rahatsız etmirsə, başını salıb aşağı üzərimə düşən vəzifəni, boy numa düşən öhdəliyi yerine yetirməyə çalışıram. Necə alınır və yaxud alınmır, bu, artıq ikinci səhbətdir. Onu görünər, dəyər verənlər daha yaxşı bilirlər. Nə isə...

Bir söz adəmi olaraq məni dəha çox ilgiləndirən, necə deyərlər, yaralı yerim olan mətbuatın, xüsusiylə, yazılı mətbuatın bu gün yaşadığı sıixin-di. Ona olan bigənəlikdə, ögey münasibətdi. Yəni faktiki olaraq 44 ildən ki, yazılı mətbuatla nəfəs alıram və mən bu 44 ildə heç vaxt indiki qədər yazılı mətbuata soyuq münasibətin şahidi olmamışam. Bilmirəm, bu, elmi-tekniki tərəqqi-nin wə bəzilərinin dediyi kimi, elektron medianın gücünün əvvəkliliyinin bəhrəsidi, yoxsa hansısa bir nöqtədən, hansısa bir baxış bucağından qə-zetlərə edilən basqının dikəsidi. Hər halda har-dan və nədən qaynaqlanmasından asılı olmaya-raq, bu bir gerçəklidir ki, böyük və dahi şairimiz Mirzə Ələkbər Sabirin dediyi kimi, "Düşdü bütün qəzetlər qiymətdən" gerçəkliliyi tarixin bu nöqtəsində də təkrarlanır. Yeri gəlmışkən, hə-min şeiri gəlin birlikdə bir də oxuyaq:

**Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!....**

**Qıl yaymayırdı əsəl zalımların gözündən,
Rüsvay idik cahanda məlunların sözündən,
Ax, ax! Nə yaxşı oldu, iş düşdü öz-özündən,**

**Əlləşməmiş qurtardıq zəhmətdən, ay can, ay can!....
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....**

**Badi-səba, apar ver, Molla Qəvama müjdə,
Yazsin, de, Lənkəranda Molla Səlama müjdə,
Söylə, o da yetirsin cümlə əvəma müjdə;
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Munbərdə rəqəs gəlsin behcətdən, ay can, ay can!....**

**Ərz et bəşarət ilə Qafqaydakı vücuḍə:
Jurnal, qəzet qapandı, durma, yixıl sücudə,
Hər nə bilişən eyle qeybətdə, rübərədə,
Yazmaz dəxi yananlar bidətdən, ay can, ay can!....
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....**

**Get Qubbəyə səlam et Molla Hacı Babaya,
Söylə tutuldu cumlə jurnal, qəzet vəbəyə,
Mömün müridlər ilə dur qoş səda-sədayə,
Ümmətərin yığışın hər kətdən, ay can, ay can!....
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....**

**Yatdı qəzet yananlar, fursət dəxi sizindir,
Qarşıda var orucluq, səhəbat dəxi sizindir,
Məscidə mənbə üzərə lənat dəxi sizindir,
Ayrılmayın ölüncə lənatdən, ay can, ay can!....
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....**

Yaxşı deyiblər və bu gün de deyirlər ki:

- Deyilən, yazılın söz yadigarıdır!!!

Bəli, ruhun şad olsun, Mirzə Ələkbər! Ruhuna sonsuz ehtiram və salamlar, böyük Sabir! Yə-qin ki, indi sənin də ruhun sevindi və həm də narahat oldu. Amma bir halda ki, bu xalq, indiki məqamda isə gerçək qəzetçilər səni xatırlayırla-sa, deməli hələ yaşamağa deyər, yazmağa dəyər. Və deməli, həyat davam edir. Kim necə adam olmasından asılı olmaya-raq, hər birimiz nədə və harda nəyin və hara qədər məsuliyyəti-ni dərk edirik, üzərimizdə hiss edirik, deməli, söz də bura qədər dəyərlidir və məsuliyyətlidir. Bu gün üçün sıxıntı yaşayan qəzetlər və gerçək qəzetçilər hər zaman bir faktla özlerini güvənləşiblər. Bu faktı da hamı bilir və bildiyini də böyük ürəklə təkrarlayır. Mən də indi təkrar etmək istəyirəm. Və bu istəyimdə də bir məqsəd var ki, hər kəs xatırlasın və bilsin:

- Ulu öndərimiz, ümummilli liiderimiz Heydər Əliyev cənabları mətbuatın DOSTU olub.

- Azərbaycan Prezidenti, xilaskar Ali Baş Komandan, cənab İlham Əliyev mətbuatın DOSTUDUR!

- Azərbaycan Respublikasının Vitse-Prezidenti, Birinci xanım Mehriban Əliyeva mətbuatın DOSTUDUR!

Və nəhayət Azərbaycan xalqı öz mətbuatını sevir və onun yanındadır!

Bax, bu xatırlatmalarla mən də demək istəyim ki, bizim DOSTUMUZ olanlar bu gün də, sabah da və bütün zamanlarda bizim sadıqliyimizin şahidi olacaqlar. Biz dostlara-mıza güvənlilik və onların yanındayıq.

Əbülfət MƏDƏTOĞLU

Pandemiyanın sonra ürək qüsuru ilə doğulan körpələrin sayı artıb



lendirmək üçün Xəstəliklə-rə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) ABŞ doğum şəhə-dətnamələrindən əldə edilən 18 milyondan çox doğum haqqında məlumatları təhlil ediblər.

Onlar COVID-19 pandemiyasından əvvəlki hər ayda (1 dekabr 2016-ci il - 30 noyabr 2019-cu il tarixləri) anadangəlmə ürək xəstəliyi ilə doğulan körpələrin sayına təsirini qiymət-naqılcı ilə doğulan uşaqların sayını pandemiya dövründə doğulan uşaqların sayını ilə (1 dekabr 2020-ci il tar-

xindən 2022-ci il 30 noyabra kimi) müqayisə ediblər. Daha sonra bu məlumatlar virusdan təsirlənməyən genetik veziyət olan Daun sindromu ilə doğulan uşaqların sayı ilə müqayi-sə edilib.

Bu, hər hansı müşahidə edilən fərqlərin COVID-19 səbəb olə biləcəyini və ya pandemiya zamanı antenatal xidmətlər məhdud çıxış da daxil olmaqla digər amillərin nəticəsi olub-olmadığını müyyən etməyə kömək etmək idi. Ümumilikdə pandemiyanın əvvəl 11 010 764, pandemiya dövründə isə 7 060 626 doğuş təhlil edilib. Məlumatlar ananın BKİ, hamiliyəlikdən əvvəl şəkərli diabet və qan təzyiqi, doğum sayına və antenatal baxım mövsümüne uyğunlaşdırılıb. Anadangəlmə ürək qüsurları ilə doğulanların sayı pandemiyanın birinci ilindən sonra 16% artırdı müşahidə olunub.

"Araz axır, Kür baxır"

Belli olduğu kimi ədəbiyyatımızın şah mövzularından biri də Arazdır. Zaman-zaman, yəni Gülüstan sülh müqaviləsindən bu gənə qədər paralanmış Azərbaycanım nisgilini, həsrətini, hətta qədərə nifretini də Arazla bağlayıb, Araza ünvanlayıb, onu günahkar bilib. Arazın bir xəncər kimi vətəni yarı bölməsini, yaşıdagımız Güney-Quzey ağrısının əsas səbəbkəri sayıbdı. Bax, bu mənada şairlərimiz, yazıçılarımız, ozanlarımız həmisi üzünü Araza tutub sözünü deyib, göz yashını ona qatıb axıdbı. Hətta yazılardır ki:

*İki bölməndən ele qorxmuşam,
Çöpü də ikiyə böle bilmirəm.*

Unudulmaz şairimiz Şahmar Əkbərzadəyə məxsus olan bu şah məsələlərinə Arazın nece bir agrılı nöqtəmiz olduğunu birbaşa ifadə edir. Bu mövzuda xalq şairimiz Söhrab Tahirin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Süleyman Rüstəmin və daha saysız-hesabsız söz sahiblərimizin bir-birindən qıymetli, yaddaşalan, düşündürən və nisqilə son qoymaq çəngiliyi ifadə edən şeirləri, poemaları, nəşr nümunələri var.

Bu gün masamın üzərində olan kitabın müəllifi Dəmir Çəsməli. Oxucularımız bu imzani da, bu mülliifi də yaxşı tanıyır. Son vaxtları bir az seyrək görüşsək də, Dəmir Çəsməli yənə qəleminin, sözünün yanındadır. İster dövrü mətbuatda, ister sosial şəbəkələrdə tez-tez yeni şeirləri ilə qarşılaşır. Həmin qarışmalar da mənim əlimdən tutub onun kitab rəfimdə olan əsərlərinin yanına getirir məni. Mən də bir vaxtlar oxuduğum, barəsində fikirlərimi bölüşdürüm "Araz axır, Kür baxır"-la yene qarşılaşırıam.

Professor, filologiya elmləri doktoru Vəqif Yusiflinin öz sözü ilə işiq üzü görmüş kitabın redaktoru, dəyərli şairimiz İslam Sadıqdi. Bu təqdimatdan sonra təbii ki, oxucu Dəmir Çəsməlinin tanış misralarını yadına salacaq, xatırlayacaq. Mən isə əlimdəki kitabı ilk verəqlərindən birində "Görüş həsrəti ilə" qarşılaşırıam. Dəmir Çəsməli yazır ki:

*Görüşə bilmirəm o gündən, gülüm,
Dəyişib səmtini əsən yellər də.
Xəzərin xəbəri yox səndən, gülüm,
Dərədə çağlamar coşan sellər də.*

*Sənin həvesin yox, mənimse vaxtım,
Günleri sayıram sayımı gəlir?
Qayaya çırpılır bu dönük baxtım,
Görasan o tay bu tayımı gəlir?*

*Gedənən dalınca həsrət göyər,
Dünəni bu günə bağlamaq üçün.
Ülfəqdən üfəqə bulud yüyürür
Arxamca su səpib ağlamaq üçün.*

*Yaşamaq həsrəti yaşanmır, Tanrırm,
Havalara soyuyur, qış hikkəsi var.
Bir ömrün yükü var, daşınmır, Tanrırm,
Çiyinmədən asılan yük nəfəsi var.*

Mən bu şeiri sizə təqdim edəndə bir məqamı öne çəkdim. O da şairə oxucunun görüş həsrətindədir. Yəni istənilən bir görüş üreklerde, duyğularda bir qılgılcım rolu oynayır. Xatirələri ayağa qaldırır, xəyalı dolandırır, yadداşışa işq salır. Bax, bu mənada Dəmir Çəsməlinin "Görüş həsrəti" mənim üçün bir ipucu oldu ve mən o ipucundan tutmaqla özümü sanki Araza doğru gedən durna qatarına köçə qatıram və içimden Dəmir Çəsməlinin:

*Əzizim Araz qaldı,
Kür qaldı, Araz qaldı.*

*Əlim sənə çatmadı,
Darixma, bir az qaldı.*

*Əzizim Kür üzüdü,
Kür daşdı, Kür üzüdü.
Araz düşdü soyuğa,
Buzladı, Kür üzüdü .*

- bayatıları gelib kecdi. Həmin bayatılardakı təsvir mənzərəsi hardasa



mənə Suqovuşanı xatırlatdı. Düşündürdüm ki, Arazla Kür qovuşan kimi Azərbaycan da bir gün bütövləşəcək, eən böyük həsrətlər kimi qovuşacaq bir bir-birinə. Fəhimlə duyduğum bu hissələr hardasa şair sözünün nə qədər yerinə düşdürüyü mənə bir daha anlatdı. Nəce deyərlər yerində deyilən söz həmisi qıyməti olub.

Dəmir Çəsməlinin düz 12 il bundan önce işq üzü görmüş bu kitabındaki bir şeir də mənim marağımı çəkdi. Həmin şeirin mövzusu dünya ilə, onun coğrafi, ekoloji durumu ilə bağ-

lıdır. Bu da indi Azərbaycanda cərəyan edən və dünyadan diqqət mərkəzində olan COP-29-un mövzusunun ilk əlamətlərinə 12 il bundan önce Dəmir Çəsməlinin narahatlığından xəber verir. Yəni, şair zamanı qabaqlamış, hadisələrin axarına öncədən öz münasibətini sərgiləmişdi. Ona görə de yazıb:

*Dünyanın nəfəsi niyə təngiyir?
Ağrısı, acısı, yüksü bilinmir.
Qaməti ucalmır, boyu ləngiyir,
Çöhrəsi saralır, kökü bilinmir.*

*Dünyanın sağımı, solumu yoxdu,
Tutan əlimi, vuran qolumu yoxdu?
Bu yoldan savayı yolumu yoxdu,
Dərini, dayazı, təki bilinmir.*

*Çayları bulanır, suyu durulmur,
Özülü söküldür, soyu qurulmur.
Düşməni görünmüür, dostu qorunmur,
Pozulub tərəzi, çəki bilinmir.*

Bəli, həqiqətən dünyanın nəfəsi təngiyir. Həqiqətən coğrafiya ekoloji baxımından böyük sarsıntılar yaşayır. Amma bunların hamının eən böyük günahkari olan insan durmur, dayanırmış, öz vurduğu yaraları sağaltmaq üçün addımlar atır. Təbii ki, bunu hamidan çox təkcə mütəxəssislər yox, eləcə də ədəbiyyat adamları duyurlar və səslərini qaldırırlar. Zənnimcə Dəmir Çəsməli özünün şeirləri ilə, bütövlükde yaradıcılığı ilə dünyadan xilas edilmişsi yolunda bacardığı işin qılpından tutaraq sözünü deyib və deyir. Həm də o, Araza baxa-baxa deyir bütün bunları Kürə boylanaboylana səsləndirir fikirlərini. Çünkü ekoloji fəsadlar Arazın da, Kürün də talehinə qələm çalır.

Əbülfət Mədətoğlu

"Xəzərin səviyyəsi tarixdə qeydə alınan ən aşağı həddə yaxındır"

Xəzər dənizi regionu zəngin biomüxtəlifliyi və ekosistemə malik unikal təbii mühitidir. Bununla belə, həmin region son on illiliklərdə ciddi ekoloji problemlərlə üzləşib. Xəzər dənizi regionunun üzləşdiyi əsas problemlərdən biri iqlim dəyişikliyi və onun təsirleridir. Ekstremal hava hadisələri, təbii fəlakətlərin tezliyi və biomüxtəliflikdəki dəyişikliklər - bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər tələb edir.



Adalet.az xəber verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində "İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması" mövzusunda yüksəksəviyyəli görüşdə deyib.

Nazir müavini bildirib ki, Xəzər dənizinin səviyyəsi tarixdə qeydə alınan ən aşağı həddə yaxındır. Son 30 ilde dəniz səviyyəsi 2,5 metr yaxın azalıb, son illerde isə illik azalma həyəcanverici - 20-30 santimetre çatıb.

Həmin sürətli dayazlaşma təcili tedbirlər görülməsinə tələb edən ciddi ekoloji və iqtisadi risklərə səbəb olur.

Onun sözlərinə görə, UNEP tərəfindən bu yaxınlarda hazırlanmış "Xəzər dənizinin səviyyəsinin tərəddüdləri və iqlim dəyişiklikləri" hesabatı iqlim dəyişikliyi, regional hidrologiya və dəniz səviyyəsinin düşməsi arasında mürekkeb əlaqəyə dair kritik faktır.

"Onun əsas nəticələri arasında dəniz səviyyəsindəki dəyişikliklərin ekosistemlərə, iqtisadiyyatla və infrastrukturla və təqdimatla qaldırmaq üçün əlaqələndirilmiş, transsərhəd tədqiqatlarla təcili ehtiyac olduğu yer alır.

Əldə edilən fikirlərə əsaslanmaq və ekspert dialoquunu davam etdirmək vacibdir.

Bu, iqlim dəyişikliyinin Xəzər dənizinin sahil zonasına və onun infrastrukturuna təsirini azaltmaq üçün birgə strategiya və uyğunlaşma planının hazırlanmasına kömək edəcək".

«Qida təhlükəsizliyi vahid sağlamlığın mühüm tərkib hissəsidir»

"Müasir dünyada iqlim və ətraf mühit amillərinin təsirindən cəmiyyətdə, o cümlədən sosial və iqtisadi sahələrdə yeni çağrınlıqlar meydana çıxır. Bu məsələlərin aşkarlanması və idarə edilməsində isə birge fəaliyyət olduqca vacibdir. Bu baxımdan COP29-un xüsusi əhəmiyyətinə qeyd edir və onu geniş imkanlara malik müzakirə platforması kimi qiymətləndiririk".



Adalet.az xəber verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Tehmezlə noyabrın 19-da BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında "Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı namənə sahələrə iştirakının artırılması" mövzusunda yüksəksəviyyəli dəyişimi masada deyib.

Q.Tehmezlə bildirib ki, hazırda dünyada insanların və digər canlıların sağlamlığına, habelə ətraf mühitə ciddi zərər vura bilən amillər qabarlıq formada özünü bürzə verməkdədir.

Eyni zamanda, bu amillərin idarə olunması və onların zərərinin minimuma endirilməsi üçün beynəlxalq miqyasda müvafiq əlaqələn-

dirilmiş fəaliyyət mexanizmləri yaradılmalıdır: "Bu istiqamətdə həyata keçirilən və planetin canlı ələminin qorunması üçün tətbiq edilən "Vahid Sağlamlıq" konsepsiyası" çərçivəsində ölkəmizdə de mühüm addımlar atılır.

Məlumdur ki, qida təhlükəsizliyi "Vahid Sağlamlıq" konsepsiyasının strateji təmən süntünləndən biridir.

Əhalinin sağlam və təhlükəsiz qida əlçatanlığının təmin edilməsi üçün isə ilkin istehsaldan istehlaka qədər qida zənciri boyunca ətraf mühit amillərinin zərərlə təsirləri de daxil olmaqla, bütün potensial risklərin düzgün idarə edilmesi zəruridir.

Lakin hava, su və torpaqda mövcud olan təbii çirkənlər, habelə bitkiçilik təsərrüfatlarında pestisid və aqrökimyevi maddələrdən, heyvandarlıq təsərrüfatlarında baytarlıq preparatlarından və antibiotiklərdən düzgün istifadə edilməməsi, bitki və heyvan mənşəli qida məhsullarında bu maddələrin qalıqlarının yol verilən hədlərdən yuxarı olmasına səbəb olur.

Bu da yalnız bitki və heyvan sağlamlığına deyil, həm də insan sağlamlığına ciddi təhlükə yaradır.

Statistik göstəricilərə əsasən, hər il dənizində təxminən 600 milyon insan müxtəlif çirkənlər, həyvandarlıq təsərrüfatlarında baytarlıq preparatlarından və antibiotiklərdən düzgün istifadə edilməməsi, bitki və heyvan mənşəli qida məhsullarında bu maddələrin qalıqlarının yol verilən hədlərdən yuxarı olmasına səbəb olur.

Xüsusile, antibiotiklərdən məsuliyyətsiz istifadə halları qlobal miqyasda narahatlıq doğuran antimikrob rezistənliliyin yaranmasına səbəb olur ki, bu da müasir səhiyyə və qida təhlükəsizliyi sistemləri üçün aktual məsələlərdən biri kimi qəbul edilir.

Eyni zamanda heyvan sağlamlığına birbaşa, insan sağlamlığına isə dolayı yolla təsir etdiyini nəzərə alaraq, yem məhsullarının da təhlükəsizliyi qida təhlükəsizliyinin mühüm tərkib hissəsi hesab olunur".

Azərbaycana gələn turistlərin sayı artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 2 milyon 209,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Bu barədə Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəber verir.

Məlumata görə, gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8 faizi İran, 4,1 faizi Gürcüstan, 4 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Çin və Özbəkistan, 1,6 faizi Birleşmiş Ərəb Əmirlilikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Türkmenistan və İsrail, hər birindən 1,0 faiz olmaqla Oman və Belarus, 11,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar teşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızistandan - 1,5 dəfə, Qazaxıstan - 1,5 dəfə, Pakistandan - 1,5 dəfə, Omandan - 49 faiz, İordaniyadan - 40 faiz, Polşadan - 35,5 faiz, İrlandan - 33,2 faiz, İtaliyadan - 32,4 faiz, Türkmenistandan - 30,2 faiz, Səudiyyə Ərəbistanından - 27 faiz, Yəməndən - 26,2 faiz, Niderlanddan - 21,7 faiz, Almaniyadan - 21,3 faiz, ABŞ-dan - 20,7 faiz, Misirdən - 20 faiz, Özbəkistandan - 19,5 faiz, Rusiya Federasiyasından - 19 faiz, Ukraynadan - 17 faiz, Tacikistandan - 16,7 faiz, Türkiyədən - 15,8 faiz, Fransadan - 14,6 faiz, Küveytdən - 12,1 faiz, Böyük Britaniyadan - 11,4 faiz, Moldovadan - 10,6 faiz artıb.



2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32,8 faiz artaraq 94,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 28,3 faiz artaraq 365,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,9 faiz artaraq 837,1 min nəfər olub.

Ölkəməzə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Avey dağ Mağaraları

Azərbaycan ərazisi təbiətine görə çox zəngin və gözəl iqlimə malik olduğu üzün burada hələ çox qədim zamanlarda insanlar məskən salmışlar. Tarixə nəzər salsaq görərək ki, Azərbaycan təkcə öz iqtisadiyyatı ilə deyil, həm də mədəniyyət sahəsindəki nailiyətləri ilə dünyada tanınır. Tarixi keçmişimizi öyrənməkə biz öz xalqımızın, qədim dövlətlərimizin dünya tarixindəki yerini və rolunu müəyyən edə bilərik. Bunun üçün arxeologiya elminin rolü daha böyükdür.

Arxeologiya elminin ən əsas vəzifelerindən biri ibtidai insanların meydana gəlməsi, inkişaf etmesi və formalasması tarixinin öyrənilməsidir.

Bildiyimiz kimi arxeologiya elmi insanlığın uzaq keçmişini, keçmişdən bəzə yadigar qalan maddi mədəniyyət qalıqları vasitəsi ilə öyrənir. Tarixin bütün dövrlerində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunur. Tapılmış elmi materiallar əsasında biz

formalaşmışdır. Belə mağalarlar həmdə ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. İnsanların sənət dönyasına bu mağaralardan ayaq açmışdır.

Mağara- yerde təbii oyulma nəticəsində əmələ gələn çuxur və ya girintidir. Min illər boyu insanlar tərəfindən

dir. Əhəng qavalığının altın-dadır. Təbii çatlardan süzülen su damcılarına görə Damcılı mağarası adlanır. Bu ərazidə keşfiyyat xarakterli arxeoloji tədqiqatlar ilk dəfə 1953-cü ildə keçirilmiş və 1956-ci ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseyinovun rəhbərliyi

dikləri yerdır. Mağara böyük bir otaqdan ibarətdir.

Gələcəkdə turistlərin daim baxış keçirə biləcəyi mağaralardan biri də Avey mağarasıdır. Avey mağarası Avey qoruğunun əməkdaşları tərəfindən aşkar edilmişdir. Serti olaraq Avey mağarası adlandırılan mağara Damcılı bulağı ilə Qara bulağın arasında yerləşir və Qara bulağa daha yaxındır. Qara bulaq mağaradan 30 metr-lik məsafədə yerləşmişdir. Mağaranın dərinliyi 25 metr qədər, hündürlüyü 5 metr bezən 10 metr qədərdir, eni bəzi hissələrdə 2,5 metr bəzi hissələrdə isə 3,5 metr qədər uzanır. Mağaranın alt hissəsində çox böyük qaya daşları və zamanla yere tökülmüş çıraqıllar mağaranın mədəni təbəqəsinin üzərində 2-3 metr hündürlükde manə yaratmışdır. Burada qədim zamanlarda yaşayış insanların əlverişli şəraitin olması mağarada arxeoloji tədqiqatların aarılmasına səbəb oldu. Mağarada AMEA-nın Arxeolojiya və Antropologiya Institutunun arxeoloqları t.ü.f.d. Yaqub Məmmədov, t.ü.f.d. dozent Azad Zeynalov, t.ü.f.d. Mansur Mansurov tərəfindən keşfiyyat işlərinə başlanıldı. Qazıntılar zamanı mağaradan təxminən 1,5 metr dərinlikdə orta əsrərə aid saxsı qab qırıqları, 0,70 metrən isə ocaq izlərinə rast gəlinməyə başlanır. Qazıntılar zamanı mağaradan ekspansiyası və ocaq izlərinin təpilməsi gələcəkdə ərazidə keşfiyyat xarakterli arxeoloji tədqiqat işlərinin aparılmasına imkan verir.

Diqqət çəkən mağaraların biridə Avey dağında Damcılı mağara düşərgəsinin yuxarısında yerləşən Damcılı məbedi adlanan mağaradır. Bu mağaradan insanlar yaşayış yeri kimi istifadə etmişlər. Mağara sonralar isə qaçaqların sığınacaq məskəni olmuşdur. Illər keçidən sonra mağaraya gedən yol təbii uçqunlar nəticəsində dağıntılarla məruz qaldığı üçün hal-hazırda mağaraya çıxmama məbləğdir. Deyilənlər görə mağaranın içərisində bir ədəd daşdan düzəldilmiş stol, stal və daş güləndən var. Həmçinin Alban məbədinin ətrafında dövlət qeydiyyatına götürülmüş 10 ədəd suni mağaralar da mövcuddur. Hal-hazırda çıxılmaları mümkün olan mağaralar da var. Belə mağaralardan biri də Koroğlu məbədi adlanan mağaradır. Bu marağaya çıxmama mumkun olduğu üçün turistlərin en çox ziyərat et-

ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunmuşdur. Həmin illərdə təşkil olunmuş ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar etmişdir. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanların təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdir. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən sert hava şəraitindən və vəhşi heyvanlardan özləri qoruya bilmisdilər.

Avey mağaraları - Damcılı mağarası və digər mağaralar sildırım qayalıqlarda yerləşdiyi üçün gedis - gəlise çətinliklər törədir. Yeni aşkar edilmiş mağara isə Qara bulağın yaxınlığında yerləşdiyi üçün turistlərin daima istifadə edə biləcəkləri yerdədir.

Mağara turizm cəhətdən, ziynetçilərin baxış keçirməsi üzün çox əlverişli yerde yerləşdiyinə görə mağaraya gedən 100 metrə yaxın yolun abadlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi qoruq tərəfindən planlaşdırılır.

Gülmire Baxşıyeva
Avey" Dövlət Tarix-Mədəniyyət qoruğunun
elmi işçisi

şəhərinin yer altında yaranan oyuqlardır. Mağaraları aşkar etmərətindir. Onları çox vaxt görmək və müəyyən etmək mümkün olmur. Mağaraların girişini kiçik olur. Bəzən mağaralar elə balaca olur ki, içində yalnız bir uşaq yerləşir. Bəzənse daha böyük ola-

bis. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı mağarası Qazax rayonundakı Avey dağının cənub şərqində yerləşir. Arxeoloji, həm də təbiət abidəsidir. Tarixi paleolit dövrününe aiddir. Bu mağara yarımdairəvi şəklindədir, qabaq hissəsi açıqdır, bir azda dağılıb. Qarşı tərəfdən hündürlüyü 4 m, sahəsi isə 17x27m-

lər. Bəzi mağaraların içində gizli keçidlər var, bəzilərinin içindən isə su axır. Elə mağara da vərdir ki, böyük, quru bir otaqdan ibarətdir.

Belə mağaralarlardan biridə Avey dağının etyində yerləşən Damcılı mağara düşərgəsidir. Dünya əhəmiyyətli Damcılı

Azərbaycançılıq ideyasının təbliği

Nö 44 (2418) 22 noyabr 2024-cü il



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Bu gün dünyada elə proseslər gedir ki, bu hadisələr istər-istəməz yeni bir dövr açır. Yeni inkişaf etmiş ölkələrə yanaşı inkişaf etməkde olan dövlətlər də sürətlə irəliləyir. Təbii ki, bu yüksəliş və inkişaf heç də böyük dövlətlərin üzərinə deyil. Xüsusun də Azərbaycanın siyasi-iqtisadi və hərbi cəhətdən güclənməsi nə Avropanı, nə də Amerikani razı salır. Çünkü onlar Cənubi Qafqazda Azərbaycan kimi güclü dövlət olmasını istəmir. Daha doğrusu, onların marağı Ermənistana havadarlıq etmək, onu iqtisadi və hərbi cəhətdən gücləndirməkdir. Amma bunların heç biri

nu baş verən hadisələr bir da-ha təsdiq edir. Məsələn, qonşu ölkələrin - İranın, Gürcüstanın ən ağır gündənde, yeni tebii fəlakətlər baş verəndə, zəlzələ olanda, sel gələndə ilk növbədə onlara kömək edən Azərbaycan dövləti olub. Qısa zaman kəsiyində karvan-karvan maşınları həmin ölkələrə ərzaq, qida, geyim və digər vacib əşyalar göndərilib.

Qardaş Türkiyədə bir neçə il bundan əvvəl baş verən zəlzələ zamanı isə yenə Azərbaycan birinci olaraq Türkiyəyə arxa durdu. Bir neçə saatın içinde təyyarə ilə zəlzələnin baş verdiyi şəhərlərə dava-dərman, qida məhsulları, isti geyimlər göndərildi. Bu prosesdə dövlətlə yanaşı,

Qardaş Türkiyədə bir neçə il bundan əvvəl baş verən zəlzələ zamanı isə yenə Azərbaycan birinci olaraq Türkiyəyə arxa durdu. Bir neçə saatın içinde təyyarə ilə zəlzələnin baş verdiyi şəhərlərə dava-dərman, qida məhsulları, isti geyimlər göndərildi. Bu prosesdə dövlətlə yanaşı,



AZƏRBAYCAN YENİ BİR TARİX YAZIR

Azərbaycanın sürətli inkişafına əngəl törədə bilməyəcək. Ən azından ona görə ki, ölkəmiz artıq dünyada demokratik, hüquqi, sivil bir dövlət kimi tanınır. Bütün

xalq da yaxından iştirak etdi. Yüzdən çox maşın karvanında Türkiyəyə zərərçəkənlər üçün ərzaq, geyim əşyaları, qidalar ve eləcə də çadırlar göndərildi.



bunlar ona dəlalet edir ki, Azərbaycanın tarixi, mədəniyyəti və mənəvi dəyərləri bütün dünyaya ötürürül.

Əlbətə, hər bir xalqın öz mənəvi dəyərləri var. Amma Azərbaycançılıq ideyaları, düşüncələri və əxlaqi tamamilə başqa bir dünya deməkdir. Yeni azərbaycanlılarında və ölkəmizdə elə dəyərlər, elə əxlaqi keyfiyyətlər və elə mənəviyyatlar var ki, başqa xalqlarda onu axtarış tapmaq mümkün deyil. Bu dəyərlərdən en birincisi azərbaycanlıların mərhəmətli, humanist və böyük ürək sahibi olmasıdır. Bu-

Azərbaycan bu köməkliyi tək qardaş Türkiyə xalqına etməyib.

Bu köməkliyi həm də acliqdan və kasıbçılıqdan əziyyət çəkən Afrika ölkələrinə də göstərib.

Əlbətə, elə dövlətlər var ki, onların imkanı bizimkindən qat-qat yaxşıdır, amma köməklik lazımlı gələndə bunu etmirlər. Etsələr də, ən yaxşı halda müsəlmanlara yox, xristian din qardaşlarına göstərirler. Bu isə hardasa bir ədalətsizlik deməkdir.

Heç yadımdan çıxmaz, 1988-ci ildə Ermənistandan

Spitak şəhərində zəlzələ baş verəndə Azərbaycan onlara ərzaqla yanaşı, texnika və eləcə də kömək üçün canlı qüvvə göndərdi, amma ermənilər nə etdilər? Ermənilər köməyə gələn Azərbaycan təyyarəsini vurdular. O təyyarədə bizim neçə-neçə vətəndaşımız həlak oldu. Bu bizim ermənilərə göstərdiyimiz xeyir-xahlıq, o da ermənilərin bize elədiyi pislik.

Ermənilər 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı zamanı ölkəmizi tərk edərək onların təhlükəsizliyi əsgərlərimiz və hüquq-mühafizə orqanları tərəfindən yüksək səviyyədə təmin edildi.

Hətta ermənilər öz mal-qarasını, qoyun-quzusunu rəhatca götürüb apardılar öz vətənlərinə.

Bununla yanaşı, yollarda

əziyyət çəkən, köç edərək çətinliklər içində olan yüzlərlə erməniyyə çörək, çay, yemek verildi. Hətta xəstə vətəndaşlarını belə xəstəxanada müalicə etdirib sağalıdıq. Onlar isə Ermənistana qayıdından sonra bu yaxşılığın əvəzinə bize şər-böhtən atıldılar. Dedi-lər ki, guya bizim əsgərlər onları incidiblər.

Təbii ki, köç prosesində əksər məsələlər ləntə alınır. Yəni həmin kadrlara baxılsa görmək olar ki, ermənilərə azərbaycanlılar hansı qayğı və diqqəti göstəriblər. Bu gün isə Amerika və Avropa ölkə-

ri əllərində etnik təmizləmə idəyasını bayraq tutaraq deyirlər ki, guya erməniləri azərbaycanlılar ordan zorla qovub. Hansı ki ölkə prezidenti də onlara müraciət edərək demişdi ki, kim Azərbaycan vətəndaşlığını qəbul edirse Qarabağda qalıb yaşaya bilər.

Hətta Ermənistana köcdük-dən sonra xüsusi portal açıldı, həmin portalda da bildirildi ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilər Qarabağa döndə bilərlər. Onlara hər cür şərait yaradıldı, onlar isə siyasi məqsədlər üçün şər və böhtən deməklə dünyani inandırmaq istədilər. Onların yalanlarına inananlar da var, inanmayanlar da. Amma əsl həqiqət göz qabağındadır. Bir Allah bili ki, ermənilər Azərbaycandan zorla qovulmayıb.

Bu gün Azərbaycan BMT-nin möhtəşəm bir tədbirinə ev sahibliyi edir. Dünyanın 200 ölkəsindən 80-ə yaxın prezident, vitse-prezident, baş nazirler iştirak edir. Bununla yanaşı, həmin tədbirdə 75 minə yaxın insan qonaq sıfətində gelib.

Onlar Azərbaycanda keçirilən COP-29 tədbirinin çox yüksək səviyyədə təşkil edildiyini bildirirlər. Hətta dünya-

nın bir çox ölkələrinin prezidentləri dedilər ki, Bakıda tədbir əvvəlki tədbirlərdən dəha yadda qalandır. Burda nümayəndələrin və qonaqların hərtərəfli iştirakı, istirahəti və qidalanması üçün hər cür şərait yaradılıb.

Belarusun prezidenti Lukaşenko isə ölkəmiz haqqında çox unikal və qeyri-adi bir fikir səsləndirib.

O deyib ki, belə güzel ölkədə yaşamaq böyük xoşbəllikdir. Bunu azərbaycanlılar demir ha, Belarusun prezidenti deyir. O, dönya əksər ölkələrdə olub və onların da sosial-iqtisadi inkişafını görüb.

Azərbaycana gələn qonaqlar isə ölkəmizdə olan səmimiyyətdən, mehribanlılıqdan və qayğıdan çox razılıq edirlər. Bakının mərkəzi küçələrində Avropadan gəlmiş bir neçə xarici nümayəndə ilə səhəbət etdik. Onlar dedilər ki, biz bilmirdik ki, Bakı belə gözəl şəhərdir və onun da gözəl insanları var. Hələ sizin dadlı, ləzzətli yeməklərinizi demirik. Onların dadından doymaqla-mur. Bax, bu avropalıların azərbaycanlılar haqqında söylədikləri tarixi və yaddaalan fikirlərdir!

EMİL FAİQOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN MƏLİYYƏ YARDIMI İLƏ



Entiqə Kərimzadə

"Sərin adam" kimi
tanıydım onu,
amma...

Təxminən 2017-ci il olardı... Vasif Qurbanzadə ilə pantomima teatından danişirdi. Mən də o zamanlar həmin teatra daha çox maraqla göstərməyə başlamışdım. Hər gün teatr haqda nələrsə öyrəndim. Hər gün dəha çox sevirdim o teatrin maraqlı səhnəsini. Mənə elə galırkı ki, o səhnədə məni özünə çəkən güclü bir bağ var. Amma bu bağ nədir? Yaramı necədir? Nədən qaynaqlanır?... Bu kimi suallara cavab tapa bilmirdim.

Uzun-uzun səhbatınız davam edir. Adətən Vasif bəy dinləyən tərəf olurdu. Çünkü mən çox danişirdim. Bir azca pauza etmişdim ki, sakit səslə piçildi:

-O teatrdə bir aktrisa var tanıyrısunuz?

-Kimi deyivsiniz?

-Şəbinə Hacıyeva-nı.

-Şəxsən, yoxsa aktırsa kimi?

-Təbii ki, rollarını deyirəm. O aktrisanın tamaşalarına baxmağı tövsiyyə edirəm - deyib, məni dirləməyə davam etdi.

Mən isə əməkdar artist Elman Rəfiyev-lə müsahibədən danışırıam. O, təbəs-sümlə məni dindir:

-Gedin, ara-sıra o aktrisanın tamaşalarına baxmağa gedin. Bilirsiniz necə mükəmməldir... Adam oynadığı rolların fərqli-dər. Hələ rollarının fəlsəfi tərəfi bir başqa mövzudur.

Susuram... Çünkü bu qadınla qiyabi tanışlığım mani sehr kimi özünü çəkir.

Vasif bəyin bu tövsiyyəsini heç unuda bilmirəm. Günlərdər beynimdədir Axır ki, yolumu Pantomimadan salıram.

.... "Dejavü"başlayır ... Qaranlıq səhnədən boylanan işq adımı qarğıta təsirə salır. Sehr kimidir, sanki sən də aktyorlarla birgə səhnədəsən. Yəni deyildiyi qədər də varmış. Aktyorların performansı sevməmək mümkinşüzdür. Möhtəşəmdir. Hər jesti bir mesajdır. Haqqında bəhs etdiyimiz aktrisa bir göz qırpmında səhnəni canlandırır. Tamaşaçıların heyrəti gözümüzən yayılmışdır.

Təbii ki "Dejavü" son olmur... Hər dəfə onu yeni obrazda görürəm... Hər biri də tamam fərqli. Sonra Şəbinə xanumla həm-səhbət olanda anladım ki, o özü fərqlilik aşığıdır. Payızda doğulan adamları həmişə "sərin adamlar" hesab edirəm. Ancaq onunla səhbətimizdə bu fərkim alt-üst oldu. Sanki illərdir bir-birimizi tanıymış kimi səhbət edirik. Əllərini bir-birinə sıxbəzəklərini diqqətlə pəncərəyə zilləyərək deyir: "Bilirsən, bizim məmləkətdə qadın olmaq çətindir, aktrisa olmaq isə olduqca çətindir. Qadınlar ümuman zəhmətək olurlar. Aktrisalar isə bir ömür boyu bu cəmiyyətlə mübarizə aparmaq məcburiyyətində olurlar!"

O, nitqinə əl hərəkətlərini və üz mimikini da əlavə edir. Qəribədir komardan ona tuşlanan baxışları hiss edirəm.

Rol aldığı "Adagio"da onu aktrisadan əlavə qadın kimi tanıdım.

"Mənim bahğımsan"ı görəndə onun sevgisinə siğınan kişi-nin xoşbəxtliyini və o sevginin əhdəyi rəngini gördüm. Ümumiyyətlə, mənim düşüncəmdə bütün sevgilərin rəngi günəş rəngindədir. Bütün bu əhdə sevginin kökü isə "Üfüq"dən gəlirdi.

Ömrünün "peyğəmbərlik yaşı"nı keçmiş əməkdar artist ru-hunun işığını teatr səhnəsində tapır.

"Messi tarixinə ən yaxşısıdır"

İspaniya millisi ilə Avro-2024-ün qalibi olan, "Qızıl top" mükafatına layiq görülen "Mançester Siti"nin yarımmüdafiəcisi Rodri "Inter Mayami"nın futbolcusu Lionel Messi haqqında danışırıam.

QOL.az xəber verir ki, o, 39 yaşlı hücumçunu dünyadan ən yaxşısı adlandırıb:

"Mənim heç bir şübhəm yoxdur ki, Messi tarixinə ən yaxşısıdır. Kristianonun fitri istədidi olmadan Messi ilə bərabər seviyədə oynaya bildi. Amma onlara qarşı oynayanlar hər şəyi ferqi anlayırlar.

Kristianonun cerime meydançasına daxil olmasını istemirdik. Çünkü bu ölümcül idi. Amma Messi meydanın hər nöqtəsində olurdu".

Qeyd edək ki, Rodri ötən mövsüm "Mançester Siti"nin heyətində 50 oyuna çıxıb, 9 qol vurub və 14 məhsuldar ötürmə edib.

Təsisçi və baş məsləhətçi:
Aqil ABBAS

Baş redaktor:

İradə TUNCAY

Qəzet "Ədalət" qəzetinin bilgisayar mərkəzində
yığılıb sehifələnmiş və "Son dakika" MMC
Naşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Müelliflərin mövqeyi ilə redaksiyanın
mövqeyi üst-üstə düşməye bilər.

Qırx ilin xətrinə: Dünya Türk qəhvəsi gününü qeyd edin

Türkiyədə dadmalı olduğunuz orijinal lezzətlərdən biri olan Türk qəhvəsi, özünməxsus dadi və dəmləmə prosesi ilə seçilir. Lakin bu torpaqlarda qəhvə sadəcə kofeini bir içki deyil, həm də qonaqpərvərlik və dostluğun simvoludur. Türk mədəniyyətində dərin kök salmış bu ətirli içkinin birlikdə içmək, insanları bir-birinə daha da yaxınlaşdırın və səhbətləri daha dərin edən dəyərlər bir an sayılır.

Neca deyərlər: "Bir fincan qəhvənin qırx il xətri var."

Elə buna görə də, UNESCO 2013-cü ilde Türk qəhvəsinə Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil etmişdir. O zamandan bəri, 5 dekabr "Dünya Türk Qəhvəsi Günü" kimi qeyd olunur. Belə bir özəl günün şərəfinə bu xüsusi içkinin tarixini öyrənek.

Qəhvə Osmanlı İmperiyası dövründə Yəmen vasitəsilə Sultan Süleymanın İstanbulda sarayına galib çatmışdır. Sarayın mətbəxinədəki ustalar qəhvəni hazırlamaq üçün yeni bir dəmləmə üsulu yaratmağı bacardılar. Türk qəhvəsi adını türklərin keşf etdiyi bu bişirme üsulundan alıb. Əvvəlcə sarayda məşhur olan Türk qəhvəsi zamanla İstanbul küçələrinə yayılmağa başladı. XVI əsrde insanlar qəhvə içərək sosiallaşdı ictimai qəhvəxanalar fəaliyyətə başladı. İstanbul kosmopolit və ticarət mərkəzi olduğu üçün qəhvə bir müddət sonra yenidən sərhədləri aşmağı bacardı. Tüccarlar qəhvə denələrinə uzaq diyalara apararken, Avropalı diplomatlar və digər əməkşəslər bu qəhvə mədəniyyətini öz ölkələrində tanıtmağa başladılar.

Türk qəhvəsi əsrlər boyu Türk mədəniyyətinin aydınlaşdırıcı bir hissəsinə çevrildi. Onu qədər unikal edən cəhət dəmləmə

üsulunun dəyişməz qalmasıdır. Dadlı bir Türk qəhvəsi hazırlamaq üçün ince üyüdülmüş qəhvə lazımdır. Qəhvə, "cezve" adlanan uzun saplı və tökmə dodaqlı bir qabda hazırlanır və kiçik fincanlarda təqdim edilir. Şəker mövzusunda isə içen-



lər zövqə görə şəkərsiz, az şəkerli və ya şirin Türk qəhvəsinə seçə bilərlər.

Türk qəhvəsi enənəvi olaraq bir stekan su və lokum ilə birlilikdə təqdim edilir. Su, içənlərin damağına təmizləyərək qəhvənin dadını tam hiss etməsinə kömək edir. Qəhvə Türk mədəniyyətində o qədər önemlidir ki, hətta Türk dilində səher yeməyi anlamına gələn "kahvaltı" sözü bir-başa "qəhvədən evvel yemək" kimi tərcümə olunur. Türk mədəniyyətində qəhvə içmek üçün hər zaman bir səbəb var. Qəhvə hər yeməkdən sonra həzm üçün içilir, dost səhbətlərində və ya ev ziyarətlərində daima yer alır.

Belə səmimi görüşlərdə qəhvə ilə fal baxmaq da Türklerin əyləncəli bir enənəsidir. Türkler boş vaxt olduqda, qəhvə fincanını çevirir və qəhvənin dibində yaranan şəkillərdən fala baxırlar. Fincanın içindəki təsvirləri dostlarla birgə şərh etmək ma-

raqlı bir ritualdır. Türk qəhvəsi təqdimatı dini bayramlardan nişan mərasimlərinə qədər hər xüsusi günün ayrılmaz hissəsidir.

Türk qəhvəsi gündəlik hayatın ayrılmaz bir hissəsi olsa da, onun hər bölgədə fərqli dad və hazırlama üsulları var. Məsələn, mastik ağaclarının bol olduğu Ege bölgəsində Türk qəhvəsi mastik saqqızı ilə hazırlanır. Daha meyvəli və kofeinsiz Menengiç qəhvəsi isə Qaziantep bölgəsində xüsusi bir yer tutur. Bu qəhvə cənub-şərqi Türkiye-də yetişir Pistacia terebinthus ağacının dənslərindən hazırlanır. Cənub-şərqi digər məşhur qəhvə növü olan Mirra isə Mardin və Şanlıurfa şəhərlərində məşhurdur. Kəskin ləzəti ilə seçilən Mirra, qulpsuz kiçik fincanlarda təqdim edilir. Daha yumşaq bir lezzət üzünlük verənlər üçün isə Dibək qəhvəsi evəz olunmaz seçimidir. Türk qəhvəsi bişirilmə üsullarına görə də fərqlənir: isti qumda, közdə və ya külliükdə bişirilməsi ona unikal bir qatır.

Dünya Türk Qəhvəsi Günü öz mətbəxinədə köpükli Türk qəhvəsi hazırlayaraq qeyd edin!

On önemlili məqam təzə qəhvə dənələri seçməkdir. Qəhvə çox ince üyüdülməli və xüsusi bir qazanda, "cezve"də su ilə qarışdırılmalıdır. Şəker miqdarını zövqünə uyğun əlavə edə bilərsiniz. Qəhvə qaynamağa başlıqda üzərində bir köpük qatı yaranacaq. Onu diqqətlə töksəniz, köpük fincanın üstündə qalacaq. Qəhvəni bir stekan su ilə lezzətlə içə bilərsiniz. Yaxud bu vazkeçilmez içkində öz vətənində ən yaxşı şəkildə dadmaq üçün dərhal Türkiyəyə bir səyahət planlaya bilərsiniz.

Egey sahilinin incisi İzmir

Kadifekale (Pagos təpəsi)



İzmir, Türkiyənin qərbində, Egey dənizinin sahilində yerləşən və həm tarixi, həm də təbii gözəllikləri ilə diqqət çeken bir turizm cənnətidir. Qədim dövrlerdə Smryna adı ilə tanınan bu şəhər, eramızdan əvvəl 3000-ci illərə qədər uzanan zəngin tarixi ilə bir çox mədəniyyətlərə ev sahibliyi edib. Şəhərin tarixi yerləri hər biri fərqli dövrlərin izlərini saxlayaraq ziyyarətlilərə unudulmaz bir səyahət təklif edir.

Efes antik şəhəri

İzmirin ən məşhur tarixi məkanlarından biri olan Efes qədim dövrlərinən ən böyük şəhərlərindən biridir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş bu şəhər eramızdan əvvəl 10-cu əsrə qurulmuşdur.

Efesdə yerləşən Celsus Kitabxanası qədim dövrün memarlıq möcüzələrindən biri hesab edilir. Bu kitabxanada vaxtile 12 minə yaxın əlyazma olub. Şəhərdəki Büyük Teatr isə 25 min tamaşaçı tutumlu ilə Roma dövrünün ən böyük teatrlarından biridir.

Artemida Məbədi, qədim dünyadan yeddi möcüzəsindən biri olaraq tanınır və bu qədim şəhərin ən mühüm dini mərkəzi idi.

Agora antik şəhəri

İzmirin mərkəzində yerləşən bu qədim ticari və sosial mərkəz, eramızdan əvvəl 4-cü əsrdə aid edilən Smryna şəhərinin

əsas ticarət meydanı idi. Roma dövründə yenidən inşa edilən Aqora, möhtəşəm süntulü qalereyaları, zərif memarlıq tərzini və qədim bazar atmosferi ilə tarix həveskarlarını heyran edir. Burada tapılmış epiqrəf yazıları şəhərin keçmiş həyat tərzini və idarəciliq sistemini öyrənmək üçün əvəzsiz mənbədir.

Bergama (Pergamon)

İzmirin şimalında yerləşən Bergama, qədim dövrədə bilik və mədəniyyətin mərkəzi kimi tanındı. Pergamon Krallığı dövründə burada dünəninin ikinci ən böyük kitabxanası fealiyyət göstəridi. Bergama Akropolisi şəhərin yüksək bir təpəsində yerləşir və möhtəşəm mənzərəsi ilə hərəkətli.

Buradakı Trajan Məbədi, Zeus Qurbanlığı və Askleption Sağlamlıq Mərkəzi bu antik şəhərin dini inanclarından xəbər verir və tibdən qədər inkişaf etdiyini nümayiş etdirir. Askleption, qədim dövrədə bir tibbi mərkəzi olmuşdur və bu günkü tibbi texnologiyanın ilkin təmel dashı hesab olunur.

Şirince kəndi

Efesin yaxınlığında yerləşən bu tarixi kənd, qədim yunan memarlığı və Osmanlı dövründən qalan bir qalasıdır. Büyütük İskenderin emri ilə eramızdan əvvəl 4-cü əsrdə inşa edilmiş bu qala, şəhərə hakim bir mövqədə yerləşir və İzmir Körfezinin ecazkar mənzərəsini təqdim edir. Buradakı qala divarları, su kanalları və tikinti qalıqları qədim dövrlərdə müdafiə sistemlerinin necə qurulduğunu göstərir.

Izmirin tarixi yerləri, yalnız keçmişin daşlaşmış izləri deyil, eyni zamanda mədəniyyətin, bılıkların və bəşəriyyətinə əbədi izlərini yaşıdan canlı şahidlərdir. Bu qədim şəhərlər və tikiilər, sadəcə tarix kitablarının səhifələrində qalmayıb, bu gün də öz möhtəşəmliyi ilə qonaqlarını heyran edir. Izmirin bu zəngin ərəblərini keşf etmek, keçmişin bu günü birişdirən unikal bir səyahət cəhəti.

Təsisçi və baş məsləhətçi:

Aqil ABBAS

Baş redaktor:

İradə TUNCAY

Qəzet "Ədalət" qəzetinin bilgisayar mərkəzində
yığılıb sehifələnmiş və "Son dakika" MMC
Naşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Müelliflərin mövqeyi ilə redaksiyanın
mövqeyi üst-üstə düşməye bilər.

KAPİTAL Bankın 1 saylı Nəsimi rayon filialı.

kod: 200112 h\h

Müxbir hesab: 0137010001994

S.W.I.F.T. Bik: AIB